

0410_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0410 Qiymətli kağızlar

1 Çekin növü:

- ☐ boxça çeki
- ☐ sandıq çeki
- ☐ daxil çeki
- ☒ kassa çeki

2 Çekin növü:

- ☐ naxışlı çek
- ☐ şəkilli çek
- ☐ bəzəkli çek
- ☒ cızıqlı çek

3 Çekin növü:

- ☐ korporativ çek
- ☐ kommunal çeki
- ☐ kontragent çeki
- ☒ komissyon çeki

4 Çekin növü:

- ☐ büdcə çeki
- ☐ vergi çeki
- ☐ maliyyə çeki
- ☒ kredit çeki

5 Çekin növü:

- ☐ hörmətli çek
- ☐ şanlı çek
- ☐ sanlı çek
- ☒ adlı çek

6 Çekin növü:

- ☐ qaimə çeki
- ☐ faktura çeki
- ☐ lotereya çeki
- ☒ order çeki

7 Çekin növü:

- ☐ mücərrəd çek
- ☐ təqdimatsız çek
- ☐ anonim çek
- ☒ təqdimatlı çek

8 Onu təqdim edəndə onda göstərilmiş pul məbləğinin ödənilməsi haqqında əmanətçinin banka verdiyi şərtsiz yazılı sərəncamıdır:

- ☐ səhm
- ☐ veskel

- ☐ sertifikat
☒ çek

9 Çeki təqdim edən və çekdəki məbləqi alan şəxs:

- ☐ remitent
☐ indossant
☐ trassat
☒ trassant

10 Çekin ödəyicisi kimi çıxış edən bank:

- ☐ indossat
☐ indossant
☐ trassant
☒ trassat

11 Çek kitabçasının sahibi:

- ☐ indossat
☐ indossant
☐ trassat
☒ trassant

12 Qısamüddətli borc öhdəliyidir:

- ☐ konosament
☐ səhm
☐ istiqraz
☒ veksel

13 Borclu öz öhdəliyini yerinə yetirmədikdə vekselin tam yaxud qismən ödənilməsinə zəmanətin verilməsi:

- ☐ allonj
☐ indossament
☐ aksept
☒ aval

14 İndossamentlər üçün vekselə əlavə qoşulan vərəq:

- ☐ takelaj
☐ vernisaj
☐ tonnaj
☒ allonj

15 İndossamentin bu növü vekselin üzərində «üstümə qaytarılmamaqla» qeydin edilməsi vasitəsilə baş verir:

- ☐ tam
☐ tapşırıqlı
☐ dövriyyəli
☒ dövriyyəsiz

16 İndossamentin bu növündə veksel sahibi veksel haqda heç bir qeyd-şərt etmir:

- ☐ tam
☐ tapşırıqlı
☐ dövriyyəsiz
☒ dövriyyəli

17 İndossamentin bu növü ötürmə qeydində göstərilən şəxsə müəyyən əməliyyatların keçirilməsini etibar etmək məqsədilə edilir:

- ☐ təqdimatlı
- ☐ adlı
- ☐ blank
- ☒ tapşırıqlı

18 İndossamentin bu növündə vekselin ötürüldüyü şəxs göstərilir:

- ☐ təqdimatlı
- ☐ tapşırıqlı
- ☐ blank
- ☒ adlı

19 İndossamentin bu növündə ödəmənin edilməsi əmrini verən şəxs göstərilir:

- ☐ təqdimatlı
- ☐ adlı
- ☐ tapşırıqlı
- ☒ blank

20 İndossamentin növü:

- ☐ öhdəliksiz
- ☐ öhdəlikli
- ☐ tapşırıqsız
- ☒ tapşırıqlı

21 İndossamentin növü:

- ☐ təqdimatsız
- ☐ təqdimatlı
- ☐ adsız
- ☒ adlı

22 İndossamentin növü:

- ☐ cədvəl
- ☐ sxem
- ☐ qrafik
- ☒ blank

23 İndossamentin növü:

- ☐ bitməmiş
- ☐ yarımçıq
- ☐ başa çatdırılmamış
- ☒ natamam

24 İndossamentin növü:

- ☐ yetkin
- ☐ bitmiş
- ☐ dolğun
- ☒ tam

25 İndossament nəticəsində vekseli alan şəxs:

- ☐ akseptant

- ☐ remitent
- ☐ indossant
- ☒ indossat

26 Ötürmə qeydini edən şəxs:

- ☐ akseptant
- ☐ remitent
- ☐ indossat
- ☒ indossant

27 Vekselin bir şəxsdən digərinə keçməsinə təsdiqləyən ötürmə qeydi:

- ☐ sessiya
- ☒ indossament
- ☐ indossant
- ☐ indossat

28 Vekseldən imtina:

- ☐ etiraz
- ☒ protest
- ☐ üsyan
- ☐ şikayət

29 Borclunun məbləqin yalnız bir hissəsini ödəməyə razı olduğunu bildirir:

- ☒ natamam aksept
- ☐ bitməmiş aksept
- ☐ yarımçıq aksept
- ☐ başa çatdırılmamış aksept

30 Vekseldəki məbləqin təyin olunmuş müddətdə tam həcmdə ödəniləcəyini bildirir:

- ☐ yetkin aksept
- ☒ tam aksept
- ☐ dolğun aksept
- ☐ bitmiş aksept

31 Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıqı verən şəxs:

- ☐ indossant
- ☒ akseptant
- ☐ avalist
- ☐ indossat

32 Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıq:

- ☐ aval
- ☒ aksept
- ☐ akkreditiv
- ☐ allaonj

33 Trattanı yazan şəxs:

- ☐ komitent
- ☐ trassat
- ☐ remitent
- ☒ trassant

34 Köçürmə vekseli üzrə borclu şəxs:

- ☐ komitent
- ☐ remitent
- ☒ trassat
- ☐ trassant

35 Köçürmə vekseli üzrə üçüncü şəxs:

- ☐ emitent
- ☒ remitent
- ☐ servitut
- ☐ komitent

36 Köçürmə vekselidir:

- ☐ trassat
- ☒ tratta
- ☐ traktor
- ☐ trassant

37 Vekselin növü:

- ☐ bazar vekseli
- ☒ köçürmə vekseli
- ☐ fəntastik vekseli
- ☐ göndəriş vekseli

38 Vekselin növü:

- ☒ sadə vekseli
- ☐ bəsit vekseli
- ☐ səthi vekseli
- ☐ ibtidai vekseli

39 Vekselin növü:

- ☐ qardaş vekseli
- ☒ dost vekseli
- ☐ sirdaş vekseli
- ☐ qohum vekseli

40 Vekselin növü:

- ☐ qəlp vekseli
- ☒ saxta vekseli
- ☐ fəntastik vekseli
- ☐ uydurma vekseli

41 Vekselin növü:

- ☐ kredit vekseli
- ☒ maliyyə vekseli
- ☐ hesablaşma vekseli
- ☐ bazar vekseli

42 Vekselin növü:

- ☐ dükan vekseli
- ☐ al-ver vekseli

- ☐ bazar vekseli
- ☒ kommersiya vekseli

43 Veksel hüququnun iki sistemindən biri:

- ☐ Amerika
- ☐ Almaniya
- ☒ İngiltərə
- ☐ Fransa

44 Veksel hüququnun iki sistemindən biri:

- ☐ London
- ☒ Cenevrə
- ☐ Berlin
- ☐ Paris

45 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ☐ sənədsizlik
- ☐ yığcamlıq
- ☐ rekvizitsizlik
- ☒ zəruri rekvizitlərə malik olması

46 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ☐ məsuliyyətsizlik
- ☐ şərtlilik
- ☒ müştərək məsuliyyət
- ☐ mobillik

47 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ☐ mobillik
- ☒ tədavületmə
- ☐ tədavületməmə
- ☐ şərtlilik

48 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ☐ virtuallıq
- ☒ mücərrədlik
- ☐ yığcamlıq
- ☐ şərtlilik

49 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ☐ virtuallıq
- ☒ şərtsizlik
- ☐ yığcamlıq
- ☐ şərtlilik

50 Üzərində göstərilmiş ödəyicinin müəyyən pul məbləğinin təyin edilmiş müddətdə ödəməsinə dair şərtsiz borc öhdəliyidir:

- ☒ veksel
- ☐ çek
- ☐ səhm
- ☐ konosament

51 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- ☐ investisiya yarışması
- ☐ investisiya yarmarkası
- ☐ investisiya müsabiqəsi
- ☒ investisiya hərracı

52 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- ☐ investisiya müsabiqəsi
- ☐ yaradıcılıq müsabiqəsi
- ☐ musiqi müsabiqəsi
- ☒ kommersiya müsabiqəsi

53 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- ☐ yarmarka
- ☐ alqı-satqı
- ☐ reklam
- ☒ hərrac

54 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- ☐ alqı-satqı
- ☐ reklam
- ☐ yarmarka
- ☒ abunə

55 Emitent tərəfindən qiymətli kağızların buraxılması haqqında qərar qəbul olunan kimi tərtib olunur:

- ☐ maliyyə balansı
- ☐ valyuta balansı
- ☐ enerji balansı
- ☒ emissiya prospekti

56 İlk bazarın ən vacib cəhəti:

- ☐ emitent tərəfindən nou-haunun açıqlanması
- ☐ emitent tərəfindən texnoloji sirlərin tam açıqlanması
- ☐ emitent tərəfindən kommersiya sirinin tam açıqlanması
- ☒ emitent tərəfindən informasiyanın investor üçün tam açıqlanması

57 İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- ☐ qızıl-valyuta ehtiyatlarının artırılması
- ☐ büdcə kəsirinin örtülməsi
- ☐ işsizliyin azaldılması
- ☒ inflyasiyanın zəiflədilməsi

58 İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- ☐ valyuta bazarını fəallaşdırılması
- ☐ investisiya bazarının fəallaşdırılması
- ☐ əmlak bazarının fəallaşdırılması
- ☒ maliyyə bazarının fəallaşdırılması

59 İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- ☐ yığılmamış vergilərin cəlb olunması
- ☐ ölkədən çıxarılmış kapitalların cəlb olunması

- ☐ tamaşaçı diqqətinin cəlb olunması
- ☒ müvəqqəti sərbəst resursların cəlb olunması

60 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

- ☐ emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- ☐ yığımla investisiya arasında tarazlığın təmin olunması
- ☐ yığımla istehlak arasında tarazlığın təmin olunması
- ☒ tələblə təklif arasında tarazlığın təmin olunması

61 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

- ☐ investorların uçuotu
- ☐ emitentlərin uçuotu
- ☐ peşəkarların uçuotu
- ☒ qiymətli kağızların uçuotu

62 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

- ☐ əmanətlərin yerləşdirilməsi
- ☐ maliyyə resurslarının yerləşdirilməsi
- ☐ valyuta vəsaitlərinin yerləşdirilməsi
- ☒ qiymətli kağızların yerləşdirilməsi

63 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

- ☐ tədiyə balansının sabitliyinin təmin olunması
- ☐ dövlət büdcəsinin gəlirlərlə təmin olunması
- ☐ işsizliyin aradan qaldırılması
- ☒ qiymətli kağızların buraxılışının təşkili

64 Burada qiymətli kağızların investorlar arasında ilkin yerləşdirilməsi baş verir:

- ☐ müddətli bazar
- ☐ kassa bazarı
- ☐ təkrar bazar
- ☒ ilkin bazar

65 Yerinə yetirilmə müddəti 2 gündən çox olan əqdlərin bazarı:

- ☐ kassa
- ☐ təkrar
- ☐ ilkin
- ☒ müddətli

66 Qiymətli kağızların kassa bazarıdır:

- ☐ opsiyon
- ☐ fyuçers
- ☐ forvard
- ☒ spot

67 Sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı tələb olunduqda, o, qiymətli kağızların hansı bazarından istifadə edir:

- ☐ müddətli
- ☐ təkrar
- ☐ ilkin
- ☒ kassa

68 Yeni informasiya texnologiyaların və kompüter texnikasının böyük miqyaslarda tətbiqi ilə seçilən qiymətli kağızlar bazarı:

- ☐ təkrar bazar
- ☐ ilkin bazar
- ☐ fond birjası
- ☒ kompüterləşdirilmiş bazar

69 Qiymətli kağızların mütəşəkkil bazarının mərkəzi təsisatı:

- ☐ neft birjası
- ☐ valyuta birjası
- ☐ əmtəə birjası
- ☒ fond birjası

70 Burada iştirakçıların vahid qaydalara sərt riayət olunması tələb olunmur:

- ☐ mütəşəkkil bazar
- ☐ təkrar bazar
- ☐ ilkin bazar
- ☒ qeyri-mütəşəkkil bazar

71 Burada qiymətli kağızların dəqiq müəyyənləşdirilmiş vahid qaydalar əsasında bazarın lisenziyalasdırılmış peşəkar iştirakçıları arasında tədavülü baş verir:

- ☐ qeyri-mütəşəkkil bazar
- ☐ təkrar bazar
- ☐ ilkin bazar
- ☒ mütəşəkkil bazar

72 Əvvəl buraxılmış və ilkin yerləşdirmə mərhələsini keçmiş qiymətli kağızların tədavül etdiyi məkan:

- ☐ sonuncu bazar
- ☐ yeni bazar
- ☐ ilkin bazar
- ☒ təkrar bazar

73 Burada korporasiyalar, mərkəzi hökumət və bələdiyyələr tərəfindən birinci dəfə buraxılan qiymətli kağızların yerləşdirilməsi baş verir:

- ☐ sonuncu bazar
- ☐ təkrar bazar
- ☐ ikinci bazar
- ☒ ilkin bazar

74 Adi yolla təqdim etmək vasitəsilə üçüncü şəxsə ötürülür:

- ☐ sahilyanı konosament
- ☐ orderli konosament
- ☐ adlı konosament
- ☒ təqdimatlı konosament

75 Yüku qəbul edənin göstərilmiş adına müvafiq üçüncü şəxsə ötürülür:

- ☐ sahilyanı konosament
- ☐ orderli konosament
- ☐ təqdimatlı konosament
- ☒ adlı konosament

76 Yüku göndərəninin yaxud qəbul edəninin əmri ilə və indossament vasitəsilə üçüncü şəxsə ötürülür:

- ☐ sahilyanı konosament
- ☐ adlı konosament
- ☐ təqdimatlı konosament
- ☒ orderli konosament

77 Dəniz yükü daşıyıcısının yaxud onun müvəkkil şəxsinin yük sahibinin yaxud onun nümayəndəsinin üzərinə yazdığı qiymətli kağız:

- ☐ veksəl
- ☒ konosament
- ☐ sertifikat
- ☐ istiqraz

78 Bank sertifikatının yeni sahibi:

- ☐ tsedent
- ☐ passionari
- ☐ benefisiar
- ☒ tsessionari

79 Öz hüquqlarından imtina edən bank sertifikatı sahibi:

- ☐ trassant
- ☐ indossant
- ☒ tsedent
- ☐ akseptant

80 Adlı bank sertifikatı üzrə tələb hüquqların təslim edilməsi:

- ☐ aksept
- ☒ tsessiya
- ☐ tratta
- ☐ indossament

81 Tədavül müddətinə görə bank sertifikatları:

- ☐ uzunmüddətli və qısamüddətli
- ☐ depozit və əmanət
- ☒ müddətli və tələb olunanadək
- ☐ adlı və təqdimatlı

82 Buraxılma formasına və sahibinin eyniləşdirilməsinə görə bank sertifikatları:

- ☐ uzunmüddətli və qısamüddətli
- ☐ müddətli və tələb olunanadək
- ☐ depozit və əmanət
- ☒ adlı və təqdimatlı

83 Banka qoyuluş etmiş fiziki və hüquqi şəxslər:

- ☐ trassant
- ☐ indossant
- ☒ benefisiar
- ☐ akseptant

84 Bankın fiziki şəxslərin onda yerləşdirdiyi əmanət qoyuluşlarının ödənilməsinə dair öhdəliyi:

- ☐ depozit sertifikatı

- ☒ əmanət sertifikatı
- ☐ bank sertifikatı
- ☐ pul sertifikatı

85 Bankın hüquqi şəxslərin onda yerləşdirdiyi depozitlərin ödənilməsinə olan yazılı şəhadətnamə:

- ☐ pul sertifikatı
- ☒ depozit sertifikatı
- ☐ əmanət sertifikatı
- ☐ bank sertifikatı

86 Çekyazanın hesabında olan və onun yazdığı çekləri bank tərəfindən tam ödəmək imkanı verən pul məbləqi:

- ☒ örtük
- ☐ duvaq
- ☐ örpək
- ☐ qapaq

87 Bu növ çeklər turistlərin valyuta ilə təmin olunmasından ötrü istifadə olunur:

- ☐ adlı çek
- ☒ yol çeki
- ☐ order çek
- ☐ xəzinədarlıq çeki

88 Bu növ çeklər bank tərəfindən yazılır və onun xəzinədarının imzası ilə təsdiqlənir:

- ☐ kassa çeki
- ☒ xəzinədarlıq çeki
- ☐ komisiyon çek
- ☐ order çek

89 Əsasında nağd vəsaitlərin ödənildiyi çek:

- ☐ kredit çek
- ☒ kassa çeki
- ☐ order çek
- ☐ komisiyon çek

90 Bu növ çeklər çekyazanın öz adından çekyazana borcu olanın hesabını debetləşdirməklə yazılır:

- ☐ kredit çek
- ☐ adlı çek
- ☐ order çek
- ☒ komisiyon çek

91 Bu növ çeklər ödəyicinin çekyazana verdiyi kreditin məbləqinə görə yazılır:

- ☐ təqdimatlı çek
- ☐ order çek
- ☒ kredit çek
- ☐ adlı çek

92 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilməz:

- ☐ cızıqlı çek
- ☒ adlı çek
- ☐ order çek

☐ təqdimatlı çek

93 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- ☐ adlı çek
- ☒ təqdimatlı çek
- ☐ cızıqlı çek
- ☐ kassa çeki

94 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- ☐ kassa çeki
- ☐ cızıqlı çek
- ☒ order çek
- ☐ adlı çek

95 Bu növ çeklərdə çeki təqdim edənin adı yazılır:

- ☐ cızıqlı çek
- ☐ order çek
- ☒ adlı çek
- ☐ təqdimatlı çek

96 Bu növ çeklərdə çeki təqdim edənin adı yazılmır:

- ☐ adlı çek
- ☒ təqdimatlı çek
- ☐ cızıqlı çek
- ☐ order çek

97 Çekin növü:

- ☐ qupu yol çeki
- ☐ dəniz çeki
- ☒ yol çeki
- ☐ hava çeki

98 Çekin növü:

- ☐ büdcə çeki
- ☐ kommunal çeki
- ☐ bələdiyyə çeki
- ☒ jiroçek

99 Çekin növü:

- ☐ faktura çeki
- ☐ qaimə çeki
- ☒ sertifikat çek
- ☐ lotereya çeki

100 Çekin növü:

- ☐ büdcə çeki
- ☒ xəzinədarlıq çeki
- ☐ maliyyə çeki
- ☐ vergi çeki

101 Şaquli vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- ☐ 10.0
- ☐ 0.0
- ☐ 42619.0
- ☒ 42491.0

102 Qiymətli kağızın qiymətini bildirir:

- ☐ çiyinə qoyulmuş əlin barmaqlar
- ☐ sinəyə qoyulmuş əlin barmaqlar
- ☐ aşağı salınmış əlin barmaqları
- ☒ yuxarı qaldırılmış əlin barmaqları

103 Birja satışları zamanı ticərətçiyyə içi (ovucu) çölə olan uzadılmış nəyi bildirir?

- ☐ satışdan çıxmaqı
- ☐ qiymətli kağızın qiymətini
- ☐ qiymətli kağızı almaq istəyini
- ☒ qiymətli kağızı satmaq istəyini

104 Birja satışları zamanı ticərətçiyyə iç (ovuc) tərəfi ilə uzadılmış əl nəyi bildirir?

- ☐ satışdan çıxmaqı
- ☐ qiymətli kağızın qiymətini
- ☐ qiymətli kağızı satmaq istəyini
- ☒ qiymətli kağızı almaq istəyini

105 Bu cür satışlar zamanı qiymət car çəkmə yolu ilə təyin olunur:

- ☐ elektron
- ☐ daimi
- ☐ əlaqəsiz
- ☒ əlaqəli

106 Bu cür satışlar zamanı birjanın ticarət zalında müəyyən qaydalar tətbiq olunur:

- ☐ elektron
- ☐ daimi
- ☐ əlaqəsiz
- ☒ əlaqəli

107 Əlaqəsiz birja satışları:

- ☐ proton
- ☐ neytron
- ☐ pozitron
- ☒ elektron

108 Keçirilmə qaydasına görə birja satışları:

- ☐ differensial
- ☐ diskret
- ☐ mövsümi
- ☒ əlaqəsiz

109 Keçirilmə qaydasına görə birja satışları:

- ☐ dolayı
- ☐ differensial
- ☐ diskret

☒ əlaqəli

110 Keçirilmə qaydasına görə birja satışları:

- ☐ differensial
- ☐ diskret
- ☐ mövsümi
- ☒ sessiya

111 Keçirilmə qaydasına görə birja satışları:

- ☐ dolayı
- ☐ differensial
- ☐ diskret
- ☒ daimi

112 O, bazarın yaradıcısıdır:

- ☐ investor
- ☐ anderrayter
- ☐ marketteyker
- ☒ marketmeyker

113 Onlar maliyyə brokerlərindən fərqli olaraq sırf dilerdir:

- ☐ komitent
- ☐ emitent
- ☐ anderrayter
- ☒ investisiya şirkəti

114 Onlar qiymətli kağızların buraxılışı və tədavülünə dair məsləhət xidmətləri göstərir:

- ☐ anderrayter
- ☐ broker
- ☐ diler
- ☒ investisiya məsləhətçisi

115 Brokerlərdən fərqli olaraq onlar sırf vasitəçilikdən başqa öz adından, özü üçün və öz hesabına sonradan satmaq məqsədi ilə qiymətli kağız almaq hüququna malikdir:

- ☐ emitent
- ☐ anderrayter
- ☐ broker
- ☒ diler

116 Brokerin birjadakı hər bir alqı-satqını təsdiqləyən qeydlər:

- ☐ bordo
- ☐ sombrero
- ☐ kabalyero
- ☒ bordero

117 Brokerin xidmət muzdu:

- ☐ takelaj
- ☐ tonnaj
- ☐ kollaj
- ☒ kurtaj

118 Əqdin baş tuta biləcəyi qiyməti təsbit edir:

- ☐ şərtli əmr
- ☐ limitli əmr
- ☐ bazar əmri
- ☒ stop əmr

119 Brokerə mümkün olan ən yaxşı qiyməti sərbəst seçməyə imkan verir:

- ☐ şərtli əmr
- ☐ limitli əmr
- ☐ stop əmr
- ☒ bazar əmri

120 Əqdin brokerin təmin etməli olduğu konkret alış yaxud satış qiymətini müəyyən edir:

- ☐ şərtli əmr
- ☐ stop əmr
- ☐ bazar əmri
- ☒ limitli əmr

121 Müştəridən daxil olan vəsaitlərin bu hesaba daxil etməkdən ötrü broker tərəfindən müştəri üçün açılan hesab:

- ☐ müxbir hesab
- ☐ nostro hesab
- ☐ fərdi hesab
- ☒ şəxsi hesab

122 Alınan hər bir qiymətli kağız növü üzrə broker tərəfindən müştəri üçün açılan hesab:

- ☐ loro hesab
- ☐ borc hesabı
- ☐ depozit hesabı
- ☒ depo hesab

123 Belə müqavilə brokerin müştərisinin adından bağlanılır:

- ☐ depozit müqaviləsi
- ☐ alqı-satqı müqaviləsi
- ☐ komisiyon müqavilə
- ☒ tapşırıqlı müqavilə

124 Belə müqavilə brokerin adından bağlanılır:

- ☐ depozit müqaviləsi
- ☐ alqı-satqı müqaviləsi
- ☐ tapşırıqlı müqavilə
- ☒ komisiyon müqavilə

125 O, öz hesabına deyil, müştərinin hesabına və onun mənafeyinə uyğun hərəkət edir:

- ☐ emtent
- ☐ anderryter
- ☐ diler
- ☒ broker

126 Birjadankənar bazarın müasir rabitə vasitələrinə və kompüter texnologiyalarına əsaslanan sistemləri:

- ☐ nanobirja
- ☐ neytron birja

- ☐ elektrik birja
- ☒ elektron birja

127 Qiymətli kağızların birjadankənar bazarının ən məşhur nümunəsi:

- ☐ NAFTA
- ☒ NASDAQ
- ☐ NASA
- ☐ NATO

128 Qiymətli kağızların birjadankənar qeyri-mütəşəkkil bazarı:

- ☐ prospekt bazarı
- ☐ dalan bazarı
- ☐ məhlə bazarı
- ☒ küçə bazarı

129 Brokerlərin aldıqları komissiyon haqq:

- ☐ allonj
- ☐ bonus
- ☐ faiz
- ☒ kurtaj

130 Əqdləri əsasən özləri üçün və öz vəsaitləri hesabına icra edən:

- ☐ allonj
- ☐ kurtaj
- ☐ broker
- ☒ diler

131 Əqdləri müştərinin tapşırığı ilə və onun vəsaiti hesabına icra edən:

- ☐ allonj
- ☐ kurtaj
- ☐ diler
- ☒ broker

132 Fond birjası peşəkar fəaliyyətin hansı istiqamətlərini özündə birləşdirə bilər:

- ☐ qiymətli kağızların idarə olunması
- ☐ anderryayting
- ☐ investisiya məsləhəçisi
- ☒ depozitar və kliring

133 Birgə hazırlanmış və riayət olunan qaydalar üzrə ticarət əməliyyatlarının aparılması üçün təşkil edilmiş müstəqil və ixtisaslaşmış təşkilat:

- ☐ kofe birjası
- ☐ valyuta birjası
- ☐ əmtəə birjası
- ☒ fond birjası

134 Qiymətli kağızların təkrar bazarının forması:

- ☐ qızıl birjası
- ☐ valyuta birjası
- ☐ əmtəə birjası
- ☒ fond birjası

135 Qiymətli kağızların təkrar bazarının funksiyası:

- ☐ emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- ☐ yığımla investisiya arasında tarazlığın təmin olunması
- ☐ yığımla istehlak arasında tarazlığın təmin olunması
- ☒ müəyyən qiymət səviyyəsində tələb ilə təklifin tarazlaşdırılması

136 Qiymətli kağızların təkrar bazarının funksiyası:

- ☐ emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- ☐ yığımla investisiya arasında tarazlığın təmin olunması
- ☐ yığımla istehlak arasında tarazlığın təmin olunması
- ☒ pərakəndə ticarət səviyyəsində satıcı və alıcıların görüşdürülməsi

137 Qiymətli kağızların təkrar bazarının məqsədi:

- ☐ emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- ☐ yığımla investisiya arasında tarazlığın təmin olunması
- ☐ yığımla istehlak arasında tarazlığın təmin olunması
- ☒ qiymətli kağızlarla əsasən pərakəndə alqı-satqı və digər əməliyyatların keçirilməsi üçün şəraitin yaradılması

138 Təkrar bazar qiymətli kağızların hansı keyfiyyətini təmin edir:

- ☐ seriyalılıq
- ☐ tədavülmə
- ☐ risk
- ☒ likvidlik

139 Təkrar bazar artıq səfərbər edilmiş maliyyə vəsaitlərinin:

- ☐ mənimsənilməsini təmin edir
- ☐ axınını təmin edir
- ☐ yığımını təmin edir
- ☒ təkrar bölgüsünü təmin edir

140 Təkrar bazar investisiyaların və yığımların həcmində:

- ☐ təzyiq etmir
- ☐ təzyiq edir
- ☐ təsir edir
- ☒ təsir etmir

141 Qiymətli kağızların təkrar bazarının əsas iştirakçıları:

- ☐ mütəxəssislər
- ☐ investorlar
- ☐ emitentlər
- ☒ möhtəkirlər

142 Üzərinə emitentin adından və ya öz adından, lakin emitentin tapşırığı ilə və onun hesabına qiymətli kağızların erləşdirilməsi öhdəliyi götürmüş şəxs:

- ☐ perforator
- ☐ terminator
- ☐ moderator
- ☒ anderrayter

143 Qiymətli kağızların zəmanətli yerləşdirilməsi:

- ☐ hecinq

- ☐ trassant
- ☐ indossament;
- ☒ anderryatinq

144 Dövlət və bələdiyyə müəssisələrinin səhm zərfləri alıcıdan investisiya proqramlarının həyata keçirilməsi tələb olunduqda satılır:

- ☐ açıq abunə
- ☐ kommersiya müsabiqəsi
- ☐ qapalı abunə
- ☒ investisiya hərracları

145 Bu zaman alıcılardan hansısa şərtlərin yerinə yetirilməsini tələb olunur:

- ☐ investisiya müsabiqəsi
- ☐ abunə
- ☐ hərrac
- ☒ kommersiya müsabiqəsi

146 Qiymətli kağızların fiziki və ya hüquqi şəxslər tərəfindən açıq satışlardan alınmasından ibarətdir və alıcılardan heç bir şərtlərin yerinə yetirilməsi tələb olunmur:

- ☐ investisiya müsabiqəsi
- ☐ kommersiya müsabiqəsi
- ☐ abunə
- ☒ hərrac

147 Bu zaman qiymətli kağızların yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş investorlar arasında keçirilir:

- ☐ açıq abunə
- ☐ aşkar abunə
- ☐ bağlı abunə
- ☒ qapalı abunə

148 Bu zaman qiymətli kağızların kütləvi yerləşdirilməsi baş verir və bu zaman investorların sayına məhdudiyyət qoyulmur:

- ☐ qapalı abunə
- ☐ aşkar abunə
- ☐ bağlı abunə
- ☒ açıq abunə

149 Qiymətli kağızlara abunənin növü:

- ☐ bağlı
- ☐ aşkar
- ☐ aydın
- ☒ qapalı

150 Qiymətli kağızlara abunənin növü:

- ☐ ətraflı
- ☐ aşkar
- ☐ aydın
- ☒ açıq

151 Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısına daxil edilməsi:

- ☐ lizinq

- ☐ faktoring
- ☐ kasting
- ☒ listing

152 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ ümumiləşmə
- ☐ universallaşma
- ☐ mərkəzləşmə
- ☒ ixtisaslaşma

153 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ əmtənin kəmfıyyəti nəzərə alınmır
- ☐ əmtənin keyfiyyəti nəzərə alınmır
- ☐ əmtənin kəmiyyəti nəzərə alınır
- ☒ əmtənin keyfiyyəti nəzərə alınır

154 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ istənilən kəs tərəfindən keçirilir
- ☐ investorlar tərəfindən keçirilir
- ☐ emitentlər tərəfindən keçirilir
- ☒ vasitəçilər tərəfindən keçirilir

155 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ heç bir qayda yoxdur
- ☐ dövlət tərəfindən müəyyən edilmiş qaydalarla aparılır
- ☐ dövlət tərəfindən birbaşa tənzimlənir
- ☒ dövlət tərəfindən birbaşa tənzimlənmir

156 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ qiymət qoyma icbaridir
- ☐ qiymət qoyma gizlidir
- ☐ qiymət qoyma virtualdır
- ☒ qiymət qoyma sərbəstdir

157 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ istənilən yerlərdə keçirilir
- ☐ məkansızlıq
- ☐ pərakəndəlik
- ☒ xüsusi yerlərdə keçirilir

158 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ☐ kor-təbilik
- ☐ qeyri-standart kütlələrlə keçirilir
- ☐ pərakəndəlik
- ☒ standart kütlələrlə keçirilir

159 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- ☐ broker ilə müştəri arasında şəxsi münasibətlər
- ☐ broker ilə müştəri arasında şəxsi tanışlıq
- ☐ broker ilə müştəri arasında şəxsi yaxınlıq
- ☒ broker ilə müştəri arasında şəxsi etibar

160 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- ☐ liberal qaydalar əsasında tənzimlənmə
- ☐ yumşaq qaydalar əsasında tənzimlənmə
- ☐ heç bir tənzimləmənin olmaması
- ☒ sərt qaydalar əsasında tənzimlənmə

161 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- ☐ pərakəndəlik
- ☐ qapalılıq
- ☐ demokratiklik
- ☒ aşkarlıq

162 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- ☐ özbaşnalıq
- ☐ pərakəndəlik
- ☐ kor-təbilik
- ☒ daimilik

163 Birja əqdlərinin əsas tiplərindən biri:

- ☐ şərtli əqdlər
- ☐ barter əqdlər
- ☐ təminatlı əqdlər
- ☒ opsiya əqdləri

164 Birja əqdlərinin əsas tiplərindən biri:

- ☐ təminatlı əqdlər
- ☐ şərtli əqdlər
- ☐ barter əqdlər
- ☒ fyuçers əqdləri

165 Birja əqdlərinin əsas tiplərindən biri:

- ☐ təminatlı əqdlər
- ☐ şərtli əqdlər
- ☐ barter əqdlər
- ☒ forvard əqdləri

166 Birja əqdlərinin əsas tiplərindən biri:

- ☐ əmtəə girovu ilə edilən əqdlər
- ☐ əmtəə təqdim olunmamaqla edilən əqdlər
- ☒ əmtəə təqdim olunmaqla edilən əqdlər

167 Birja əqdləri qaydalarına görə əqdin bağlanması tələbi aiddir:

- ☐ istənilən şəkildə
- ☐ şifahi şəkildə
- ☒ yazılı şəkildə

168 Birja əqdlərinin bağlanması qaydası kim tərəfindən müəyyən edilir?

- ☐ tənzimləyici dövlət qurumları
- ☒ fond birjası
- ☐ maliyyə nazirliyi
- ☐ mərkəzi bank

169 Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birja iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlər:

- ☐ birja sövdələşmələri
- ☐ birja fəaliyyəti
- ☐ birja əməliyyatları
- ☒ birja əqdləri

170 Birja əmtəəsi ilə birjada edilən müxtəlif əməliyyatlar:

- ☐ birja sövdələşmələri
- ☐ birja fəaliyyəti
- ☐ birja əqdləri
- ☒ birja əməliyyatları

171 Bu zaman qiymətli kağızların bir növü üzrə edilən əqdlər və yekun uzun yaxud qısa mövqeyə gətirilir:

- ☐ fasiləli əvəzləşdirilir
- ☐ üçtərəfli əvəzləşdirilir
- ☐ birtərəfli əvəzləşdirilir
- ☒ fasiləsiz əvəzləşdirilir

172 Bu zaman qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və hər bir iştirakçı üçün vahid qısa yaxud uzun mövqeyə gətirilir:

- ☐ üçtərəfli əvəzləşdirmə
- ☐ ikitərəfli əvəzləşdirmə
- ☐ birtərəfli əvəzləşdirmə
- ☒ çoxtərəfli əvəzləşdirmə

173 Bu zaman iki tərəf arasında gün ərzində qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və vahid mövqeyə (pozisiyaya) gətirilir:

- ☐ dördtərəfli əvəzləşdirmə
- ☐ üçtərəfli əvəzləşdirmə
- ☐ birtərəfli əvəzləşdirmə
- ☒ ikitərəfli əvəzləşdirmə

174 Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- ☐ fasiləli əvəzləşdirmə
- ☐ üçtərəfli əvəzləşdirmə
- ☐ birtərəfli əvəzləşdirmə
- ☒ fasiləsiz əvəzləşdirmə

175 Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- ☐ dördtərəfli əvəzləşdirmə
- ☐ üçtərəfli əvəzləşdirmə
- ☐ birtərəfli əvəzləşdirmə
- ☒ çoxtərəfli əvəzləşdirmə

176 Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- ☐ dördtərəfli əvəzləşdirmə
- ☒ ikitərəfli əvəzləşdirmə
- ☐ birtərəfli əvəzləşdirmə

☐ üçtərəfli əvəzləşdirmə

177 Əməliyyat həcmi böyük olan bazarlarda ən səmərəlisidir:

☒ fasiləsiz əvəzləşdirmə
☐ fasiləli əvəzləşdirmə

178 Qiymətli kağızların hansısa bir növü üzrə bir neçə tərəf arasındakı əqdləri qiymətli kağızların təqdim edilməsini və pul vəsaitləri axınlarını minimal saya endirməyə imkan verir:

☐ qarşılıqlı birləşdirmə
☐ qarşılıqlı yeniləşdirmə
☒ qarşılıqlı əvəzləşdirmə
☐ qarşılıqlı yerləşdirmə

179 Bir çox kliring sistemlərinə qiymətli kağızların yaxud pul vəsaitlərinin hər hansı bir formada daxil edilir:

☒ qarşılıqlı əvəzləşdirilməsi
☐ qarşılıqlı yerləşdirilməsi
☐ qarşılıqlı birləşdirilməsi
☐ qarşılıqlı yerləşdirilməsi

180 Bu sistem qiymətli kağızların mərkəzi depozitarisinin, ümumi standartların mövcud olmasını nəzərdə tutur:

☐ diling sistemi
☒ kliring sistemi
☐ reyestr sistemi
☐ ticarət sistemi

181 Mütəşəkkil bazarla əlaqəli olan ikitərəfli sistemə qoşulmaq istəməyən yaxud qoşula bilməyən investorlar tərəfindən istifadə olunur:

☐ ikitərəfli üzləşdirmə
☒ birtərəfli üzləşdirmə
☐ çoxtərəfli üzləşdirmə
☐ hərtərəfli üzləşdirmə

182 Bu zaman əqdin hər iki iştirakçısı informasiyanı bilavasitə mərkəzi üzləşdirmə sisteminə daxil edir:

☐ hərtərəfli üzləşdirmə
☐ çoxtərəfli üzləşdirmə
☐ birtərəfli üzləşdirmə
☒ ikitərəfli üzləşdirmə

183 Adətən mütəşəkkil bazarlarda, məsələn, birjalarda tətbiq olunur:

☐ hərtərəfli üzləşdirmə
☒ ikitərəfli üzləşdirmə
☐ birtərəfli üzləşdirmə
☐ çoxtərəfli üzləşdirmə

184 Birja prosesinin vacib tərkib hissələrindən biridir:

☒ üzləşdirmə
☐ sadələşdirmə
☐ mürəkkəbləşdirmə
☐ lokallaşdırma

185 Onkol hərrac bu cür də adlanır:

- ☐ çoxdəfəlik hərrac
- ☒ birdəfəlik hərrac
- ☐ ikidəfəlik hərrac
- ☐ üçdəfəlik hərrac

186 Əqdlərin gec-gec bağlanıldığı, alıcının qiyməti ilə satıcının qiyməti arasında çox böyük fərq olduğu bazar üçün bu cür hərrac səciyyəvidir:

- ☐ fasiləsiz hərrac
- ☐ ikili hərrac
- ☒ onkol hərrac
- ☐ qiyabi hərrac

187 Bu cür hərrac qeyri-likvidli bazar üçün səciyyəvidir:

- ☐ ikili hərrac
- ☐ fasiləsiz hərrac
- ☒ onkol hərrac
- ☐ qiyabi hərrac

188 Bu cür hərrac zamanı alqı ən yüksək qiymətlə, satqı isə minimal qiymətlə edilir:

- ☐ qiyabi hərrac
- ☒ fasiləsiz hərrac
- ☐ ikili hərrac
- ☐ onkol hərrac

189 Bu cür hərrac şifahi sifarişlərin sifariş kitabına yazılması yaxud onların birjanın ticarət salonundakı elektron tabloda göstərilməsi əsasında qurulur:

- ☐ ikili hərrac
- ☐ onkol hərrac
- ☒ fasiləsiz hərrac
- ☐ qiyabi hərrac

190 Bu cür hərrac satıcı və alıcının eynivaxtlı rəqabəti əsasında qurulur:

- ☐ qiyabi hərrac
- ☐ sadə hərrac
- ☐ holland hərracı
- ☒ ikili hərracı

191 Bu cür hərrac zamanı əmtəəni özünün yazılı sifarişində ən yüksək qiyməti təklif edən alıcı əldə edir:

- ☐ holland hərracı
- ☐ sadə hərrac
- ☒ qiyabi hərrac
- ☐ ingilis hərracı

192 Bu cür hərraca qiymətli kağız buraxılışını mümkün qədər tez yerləşdirmək lazım olduqda müraciət edilir:

- ☐ ingilis hərracı
- ☒ holland hərracı
- ☐ qiyabi hərrac
- ☐ sadə hərrac

193 «Birinci alıcı» prinsipi ilə təşkil olunur, yəni ən yüksək qiymətdən ən aşağı qiymətə doğru:

- ☐ qiyabi hərrac
- ☐ ingilis hərracı
- ☒ holland hərracı
- ☐ sadə hərrac

194 Adətən bu cür hərracları satışa yüksək tələbli əmtəə çıxarıldıqda təşkil olunur:

- ☐ holland hərracı
- ☐ qiyabi hərrac
- ☒ ingilis hərracı
- ☐ sadə hərrac

195 Hərracın bu növü minimal qiymətdən maksimal qiymətə qədər addım-addım baş verir:

- ☐ qiyabi hərrac
- ☐ holland hərracı
- ☒ ingilis hərracı
- ☐ sadə hərrac

196 Satış sonuncu alıcının təklif etdiyi ən yüksək qiymətlə edilir:

- ☐ sadə hərrac
- ☒ ingilis hərracı
- ☐ qiyabi hərrac
- ☐ holland hərracı

197 Tələb qənaətbəxş olmadıqda satıcıların rəqabətini, artıq tələb zamanı isə alıcıların rəqabətini nəzərdə tutur:

- ☐ qiyabi hərrac
- ☐ holland hərracı
- ☒ sadə hərrac
- ☐ ingilis hərracı

198 Bu cür satışlar istənilən ərazini, məhdudiyyətsiz sayda alıcı və satıcıyı əhatə edə bilər və tədaviylə böyük həcmdə informasiyanı cəlb edir:

- ☐ birja sessiyası
- ☐ daimi satışlar
- ☐ əlaqəli satışlar
- ☒ elektron satışlar

199 Sıfırı bildirir

- ☐ bilək
- ☐ ovuc
- ☒ yumruq
- ☐ dirsək

200 Üfüqi vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- ☐ 42491.0
- ☒ 42619.0
- ☐ 0.0
- ☐ 10.0

201 Açıq tipli investisiya fondunun növü:

- ☐ əmanət investisiya fondu
- ☒ pay investisiya fondu
- ☐ şərikli investisiya fondu
- ☐ iştirak investisiya fondu

202 Açıq tipli investisiya şirkətinin növü:

- ☐ kapital bazasının qarşılıqlı fondları
- ☐ borc kapitalı bazasının qarşılıqlı fondları
- ☒ pul bazasının qarşılıqlı fondları
- ☐ maliyyə bazasının qarşılıqlı fondları

203 İnvestisiya şirkətinin bu tipi səhmləri sərbəst qaydada təslim edilə bilər yaxud yenidən satıla bilər:

- ☐ qapalı
- ☒ açıq
- ☐ aşkar
- ☐ gizli

204 İnvestisiya şirkətinin bu tipi öz səhmlərini tədricən, hissə-hissə buraxır və onların alıcıları əsasən yeni investorlardır:

- ☐ qapalı
- ☐ gizli
- ☐ aşkar
- ☒ açıq

205 İnvestisiya şirkətinin bu tipi qarşılıqlı fondlar adlanır:

- ☐ qapalı
- ☐ gizli
- ☒ açıq
- ☐ aşkar

206 İnvestisiya şirkətinin bu tipi özünün səhmlərini birdəfəyə və əvvəlcədən müəyyən edilmiş məbləqədə emissiya edir:

- ☐ açıq
- ☒ qapalı
- ☐ gizli
- ☐ aşkar

207 Resurslarını əhalinin vəsaiti hesabına yarada bilməz:

- ☐ investisiya fondu
- ☐ maliyyə şirkəti
- ☐ pay investisiya fondu
- ☒ investisiya şirkəti

208 Maliyyə təsisatı olmaqla, özünün səhmlərinin emissiyası yolu ilə investorların vəsaitlərini cəlb (səfərbər) edir və onları sənaye və başqa sahələrin korporasiyalarının səhmlərinə yerləşdirir:

- ☐ broker şirkəti
- ☐ sığorta şirkəti
- ☐ maliyyə şirkəti
- ☒ investisiya şirkəti

209 Müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir:

- ☒ informasiya təminat
- ☐ inzibati təminat
- ☐ normativ təminat
- ☐ hüquqi təminat

210 Təlimatları, normativləri, normaları, metodik göstərişləri və izahatları, bazarın peşəkar iştirakçıları təşkilatlarının təsdiq etdiyi qaydaları əhatə edir:

- ☒ normativ təminat
- ☐ iqtisadi təminat
- ☐ inzibati təminat
- ☐ informasiya təminatı

211 Qanunvericilik aktlarını, fərmanları, qərarları, sərəncamları və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir:

- ☒ hüquqi təminat
- ☐ iqtisadi təminat
- ☐ informasiya təminatı
- ☐ inzibati təminat

212 Onun funksiyaları maliyyə resurslarının axınının təşkilini, qiymətli kağızların keyfiyyətinin təmin olunmasını və bazarın informasiya təminatını əhatə edir:

- ☒ idarəedilən yarım sistem
- ☐ idarəedici yarım sistem

213 Onun funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir:

- ☐ idarəedilən yarım sistem
- ☒ idarəedici yarım sistem

214 Qiymətli kağızlar bazarı infrastrukturunun təşkilati yarım sistemində aiddir:

- ☒ idarəetmə texnologiyaları
- ☐ informasiya şəbəkəsi
- ☐ qeydiyyat şəbəkəsi
- ☐ klirinq-hesablaşma xidməti

215 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- ☐ daimi fond hərracları
- ☒ qeydiyyat şəbəkəsi
- ☐ fond birjası
- ☐ idarəetmə texnologiyaları

216 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- ☐ daimi fond hərracları
- ☐ idarəetmə texnologiyaları
- ☐ fond birjası
- ☒ informasiya şəbəkəsi

217 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- ☐ daimi fond hərracları
- ☐ idarəetmə texnologiyaları
- ☐ fond birjası

☒ klirinq-hesablaşma xidməti

218 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- ☐ daimi fond hərracları
- ☐ idarəetmə texnologiyaları
- ☐ fond birjası
- ☒ depozitar xidməti

219 Qiymətli kağızlar bazarı infrastrukturunun funksional yarım sistemində aiddir:

- ☐ qeydiyyat xidməti
- ☐ informasiya şəbəkəsi
- ☐ depozitar xidməti
- ☒ fond birjası

220 Qiymətli kağız məzənnələrinin enməsinə oynayan:

- ☐ xoruz
- ☐ canavar
- ☐ tülkü
- ☒ ayı

221 Qiymətli kağız məzənnələrinin qalxmasına oynayan:

- ☐ canavar
- ☐ tülkü
- ☐ dəvə
- ☒ öküz

222 Fond birjasındakı oyun iştirakçısı:

- ☐ xoruz
- ☐ canavar
- ☐ tülkü
- ☒ ayı

223 Fond birjasındakı oyun iştirakçısı:

- ☐ canavar
- ☐ tülkü
- ☐ dəvə
- ☒ öküz

224 Mahiyyəti ucuz alıb baha satmaqdan ibarətdir:

- ☐ forsaj
- ☐ kollaj
- ☐ vintaj
- ☒ arbitraj

225 Müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti ilə qiymətli kağızın cari məzənnə ilə alınması:

- ☐ forpost
- ☐ aport
- ☐ report
- ☒ deport

226 Qiymətli kağızın satış gününün məzənnəsi ilə onun müəyyən müddətdən sonra yuxarı məzənnə ilə geri alınması şərti ilə banka satılması:

- ☐ forpost
- ☐ aport
- ☐ deport
- ☒ report

227 Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- ☐ lotto
- ☐ depo
- ☐ aport
- ☒ deport

228 Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- ☐ forpost
- ☐ rekord
- ☐ aport
- ☒ report

229 Şərtli əqdin növü:

- ☐ natamam bölünən
- ☐ qalıqla bölünən
- ☐ qismən bölünən
- ☒ tam bölünən

230 Şərtli əqdin növü:

- ☐ tonnaj
- ☐ passaj
- ☐ forsaj
- ☒ stellaj

231 Şərtli əqdin növü:

- ☐ yekun mükafatlı
- ☐ birbaşa mükafatlı
- ☐ dolayı mükafatlı
- ☒ əks mükafatlı

232 Şərtli əqdin növü:

- ☐ yekun mükafatlı
- ☐ sonradan mükafatlı
- ☐ ibtidai mükafatlı
- ☒ ilkin mükafatlı

233 Bu növ əqdlərin iştirakçılarından biri digərinə müəyyən mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna malikdir:

- ☐ report
- ☐ qəti
- ☐ uzadılmış
- ☒ şərtli

234 Bu növ əqdlər ondan ibarətdir ki, qiymətli kağızın alıcısı yaxud satıcısı məzənnənin dəyişməsindən asılı olaraq əməliyyatı uzada bilər yaxud son hesablaşmanı təxirə sala bilər:

- ☐ report
- ☐ qəti
- ☐ şərtlə
- ☒ uzadılmış

235 Bu növ əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən edilmiş müddətdə çatdırılması və alqısı üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə bilməz:

- ☐ report
- ☐ uzadılmış
- ☐ şərtlə
- ☒ qəti

236 Müddətli əməliyyatların növü:

- ☐ qabardılmış
- ☐ nizamlanmış
- ☐ tənzimlənmiş
- ☒ uzadılmış

237 Müddətli əməliyyatların növü:

- ☐ qeyd-şərtsiz
- ☒ şərtlə
- ☐ şərtsiz
- ☐ qeyd-şərtlə

238 Müddətli əməliyyatların növü

- ☐ kobud
- ☐ sət
- ☐ qaba
- ☒ qəti

239 Müddətli əməliyyatların növü:

- ☐ spot
- ☐ tollinq
- ☒ opsiya
- ☐ barter

240 Müddətli əməliyyatların növü:

- ☐ spot
- ☒ fütçers
- ☐ barter
- ☐ tollinq

241 Müddətli əməliyyatların növü:

- ☐ tollinq
- ☒ forvard
- ☐ spot
- ☐ barter

242 Bu cür əqdlərdən alqı-satqı zamanı məzənnələr arasında yaranan fərq şəklində möhtəkir mənfəətin əldə edilməsindən ötrü istifadə olunur:

- ☐ kassa əqdləri
- ☒ müddətli əqdlər
- ☐ pərakəndə əqdlər
- ☐ topdansatış əqdlər

243 Müddətli əqdlər üzrə hesablaşmalar ayın sonunda keçirildikdə:

- ☒ per ultimo
- ☐ per medio

244 Müddətli əqdlər üzrə hesablaşmalar ayın ortasında keçirildikdə:

- ☐ per ultimo
- ☒ per medio

245 Bu cür əqdlər üzrə kontraktın bağlanıldığı, qiymətin müəyyən edildiyi, hesablaşmanın aparılacağı müddətlər əvvəlcədən dəqiq müəyyən olunur:

- ☐ fəçers əməliyyatlar
- ☒ müddətli əməliyyatlar
- ☐ kassa əməliyyatlar
- ☐ opsiya əməliyyatlar

246 Bu cür əməliyyatlar üzrə hesablaşmalar tərəflərin əvvəlcədən müəyyən etdiyi müddətdən sonra əqd bağlanan ana olan məzənnə ilə keçirilir:

- ☐ kassa əməliyyatlar
- ☐ fəçers əməliyyatlar
- ☐ opsiya əməliyyatlar
- ☒ müddətli əməliyyatlar

247 Bu cür əməliyyatlar əsasən investisiyaların edilməsi ilə əlaqədardır:

- ☒ kassa əməliyyatlar
- ☐ opsiya əməliyyatlar
- ☐ fəçers əməliyyatlar
- ☐ müddətli əməliyyatlar

248 Qiymətli kağızların qiymətləndirilməsi:

- ☐ hecinq
- ☐ forfeytinq
- ☒ kotirovka
- ☐ faktoring

249 Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısından xaric edilməsi:

- ☐ defakto
- ☒ delisting
- ☐ dejavü
- ☐ deyire

250 Yalnız bu mərhələni keçdikdən sonra qiymətli kağızlar satışa buraxıla bilər:

- ☒ listing
- ☐ lizing
- ☐ faktoring

☐ kasting

251 Xəzinə notları dövlət qiymətli kağızların bu növünə aiddir:

- ☐ müddətsiz
- ☐ qısamüddətli
- ☐ uzunmüddətli
- ☒ ortamüddətli

252 Xəzinə vekseli dövlət qiymətli kağızların bu növünə aiddir:

- ☐ müddətsiz
- ☐ ortamüddətli
- ☐ uzunmüddətli
- ☒ qısamüddətli

253 Dövlət qiymətli kağızları tədavül formasına görə:

- ☐ özəl borc öhdəlikləri
- ☐ korporativ borc öhdəlikləri
- ☐ fərdi borc öhdəlikləri
- ☒ qeyri-bazar dövlət borc öhdəlikləri

254 Dövlət qiymətli kağızları tədavül formasına görə:

- ☐ dükan qiymətli kağızları
- ☐ məhlə qiymətli kağızları
- ☐ küçə qiymətli kağızları
- ☒ bazar qiymətli kağızları

255 Dövlət qiymətli kağızları emitentin növünə görə:

- ☐ varrantlar
- ☐ bələdiyyə qiymətli kağızları
- ☐ imtiyazlı səhmlər
- ☒ regional qiymətli kağızları

256 Dövlət qiymətli kağızları emitentin növünə görə:

- ☐ imtiyazlı səhmlər
- ☐ korporativ istiqrazlar
- ☐ bələdiyyə qiymətli kağızları
- ☒ mərkəzi hökumətin qiymətli kağızları

257 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☒ iqtisadi fəallığın tənzimlənməsi

258 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☐ yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☒ ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi

259 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☐ yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- ☐ gəlirin əldə edilməsi
- ☒ əvvəlki dövrlərdə bazarlarda yerləşdirilmiş dövlət borclarının ödənilməsi

260 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi

- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☐ gəlirin əldə edilməsi
- ☐ yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- ☒ dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi

261 Emitenti dövlət olan borc qiymətli kağızı:

- ☐ konosament
- ☐ warrant
- ☐ kommersiya vekseli
- ☒ xəzinə vekseli

262 Dövlət daxili borcun mövcud olma formasıdır:

- ☐ törəmə qiymətli kağız
- ☐ korporativ qiymətli kağız
- ☐ bələdiyyə qiymətli kağızı
- ☒ dövlət qiymətli kağızı

263 Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ qeyri-transmissiya QK
- ☐ qeyri-remissiya QK
- ☐ qeyri-komissiya QK
- ☒ qeyri-emissiya QK

264 Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ transmissiya QK
- ☐ remissiya QK
- ☐ komissiya QK
- ☒ emissiya QK

265 Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- ☐ biletsiz
- ☐ sertifikatsız
- ☐ qəbzsiz
- ☒ sənədsiz QK

266 Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- ☐ bilefli
- ☐ qaiməli;
- ☐ qəbzli
- ☒ sənədli QK

267 Hüquqların gerçəkləşməsi mexanizminə görə təsnifat qrupu:

- ☐ bilefli
- ☐ qaiməli
- ☐ qəbzli

☒ orderli

268 Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ sifətsiz
- ☐ sifətli
- ☐ dadlı
- ☒ adlı

269 Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ hüquqsuz
- ☐ hüquqlu
- ☐ təqdimatsız
- ☒ təqdimatlı

270 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ alay QK
- ☐ manqa QK
- ☐ ailə QK
- ☒ bələdiyyə QK-ı

271 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ briqada QK
- ☐ komanda QK
- ☐ ailə QK
- ☒ korporativ QK-ı

272 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ briqada QK
- ☐ komanda QK
- ☐ ailə QK
- ☒ dövlət QK-ı

273 İnvestorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ rüşvət QK
- ☐ bəxşiş QK
- ☐ tövhə QK
- ☒ borc QK

274 İnvestorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

- ☐ rüşvət QK
- ☐ bəxşiş QK
- ☐ tövhə QK
- ☒ pay QK

275 Məqsədlərindən asılı olaraq investorlar iki qrupa bölünür:

- ☐ ağsaqqal və qarasaqqal
- ☐ kişi və qadın
- ☐ cavan və qoca
- ☒ təcavüzkar və mülayim

276 Risk nə ilə düz mütənasiblik təşkil edir?

- ☐ seriyalılıq
- ☐ standartlılıq
- ☐ tədavülmə
- ☒ gəlirlilik

277 Likvidlik nə ilə tərs mütənasiblik təşkil edir?

- ☐ seriyalılıq
- ☒ risk
- ☐ tədavülmə
- ☐ standartlılıq

278 Qoyuluşlar üçün nəzərdə tutulmuş pul vəsaitlərinin fərqli qiymətli kağızlar üzrə bölüşdürülməsidir:

- ☐ differensiasiya
- ☒ diversifikasiya
- ☐ deflyasiya
- ☐ devalvasiya

279 Qiymətli kağız üzrə qeyri-sistematik risk bu yol ilə azaldılır:

- ☐ differensiasiya
- ☐ deflyasiya
- ☐ devalvasiya
- ☒ diversifikasiya

280 Sabit olmur, mükəlləfiyyətli şəxsin və bazar konyunkturasının durumundan asılı olur:

- ☐ sistematik risk
- ☒ konkret qiymətli kağız riski
- ☐ qeyri-müəyyən risk
- ☐ qeyri-sistematik risk

281 Bazardakı bütün QK-ın dəyərdən düşməsi riski:

- ☐ qeyri-müəyyən risk
- ☒ sistematik risk
- ☐ qeyri-sistematik risk
- ☐ konkret qiymətli kağız riski

282 QK-ın sahibi onların ayrı-ayrı növləri üzrə risklərin sadə cəminə deyil, QK-lar portfelinin orta çəkilmə riskinə məruz qalır:

- ☒ qeyri-sistematik risk
- ☐ konkret qiymətli kağız riski
- ☐ qeyri-müəyyən risk
- ☐ sistematik risk

283 QK üzrə əldə edilmiş və differensial gəlirin eyni vaxtda, lakin uzun dövr üçün nəzərə rüppə hər 1 il hesabı ilə hesablanır:

- ☒ tam gəlirlilik
- ☐ əldə edilmiş gəlir
- ☐ differensial gəlir
- ☐ cari gəlirlilik

284 Yalnız əlavə edilmiş gəlir yaxud hər iki növ gəlir əsasında 1 ilə qədər müddət üçün və ya qısamüddətli əməliyyatlar üzrə hesablanır:

- ☒ cari gəlirlilik
- ☐ differensial gəlir
- ☐ əldə edilmiş gəlir
- ☐ tam gəlirlilik

285 QK-ın özünün olduğu kapitaldan gəlir:

- ☐ cari gəlirlilik
- ☒ differensial gəlir
- ☐ əldə edilmiş gəlir
- ☐ tam gəlirlilik

286 QK-ın təmsil etdiyi həqiqi kapitaldan gəlir:

- ☐ differensial renta
- ☐ xalis mənfəət
- ☒ əldə edilmiş gəlir
- ☐ differensial gəlir

287 Əmlaka, resurslara olan, əsasından ayrılmış, xüsusi maddi formaya malik hüquqdur:

- ☐ doğum haqqında şəhadətnamə
- ☐ dövlət standartı
- ☒ qiymətli kağız
- ☐ dövlət büdcəsi

288 Müəyyən forma üzrə tərtib edilmiş və sahibinin müəyyən pul məbləqinə yaxud konkret əmlaka olan hüquqlarını təsdiqləyən sənəddir:

- ☐ dövlət büdcəsi
- ☒ qiymətli kağız
- ☐ doğum haqqında şəhadətnamə
- ☐ dövlət standartı

289 Müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət olunmaqla əmlak hüquqlarının şəhadətnaməsidir:

- ☐ doğum haqqında şəhadətnamə
- ☐ dövlət standartı
- ☒ qiymətli kağız
- ☐ dövlət büdcəsi

290 QK sahibinin gəlir əldə etmək hüququnun ifadəsinin meyarı:

- ☐ sənədlilik
- ☐ standartlılıq
- ☐ seriyalılıq
- ☒ gəlirlilik

291 QK, bir sənəd olaraq, qanunvericiliklə müəyyən edilmiş rekvizitlərə malik olmalıdır:

- ☐ seriyalılıq
- ☐ standartlılıq
- ☒ sənədlilik
- ☐ mülki dövriyyəsinin mümkünlüyü

292 QK-ın vahid seriyalarla, dəstlərlə buraxıla bilməsi:

- ☐ mülki dövriyyəsinin mümkünlüyü

- ☒ seriyalılıq
- ☐ tənzimlənmə və dövlət tərəfindən tanınma
- ☐ standartlılıq

293 QK məzmunu standart olmalıdır, yəni hüquqların, ticarət iştirakçılarının, məkanının, zamanının, uçot qaydalarının və hüquqlardan istifadə imkanlarının, əqdlərin, kağız blankın yekcın solması:

- ☐ tənzimlənmə və dövlət tərəfindən tanınma
- ☐ mülki dövriyyəsinin mümkünlüyü
- ☒ standartlılıq
- ☐ seriyalılıq

294 QK-ın sadəcə alqı-satqı obyektı deyil, həm də borcalma, saxlanma, bağışlanma kimi digər mülki münasibətlərin, obyektı kimi çıxış edə bilməsi:

- ☐ seriyalılıq
- ☐ tənzimlənmə və dövlət tərəfindən tanınma
- ☒ mülki dövriyyəsinin mümkünlüyü
- ☐ standartlılıq

295 QK-ın dövlət tərəfindən tanınması onların keyfiyyətli tənzimlənməsini şərtləndirir və onlara olan etibarı müəyyən edir:

- ☐ seriyalılıq
- ☐ standartlılıq
- ☒ tənzimlənmə və dövlət tərəfindən tanınma
- ☐ mülki dövriyyəsinin mümkünlüyü

296 QK-ın alqı-satqı obyektı qismində, bir çox hallarda isə həm də digər əmtəələrin tədavülünü asanlaşdıran tədiyə aləti kimi çıxış edə bilməsi:

- ☐ risk
- ☒ tədavületmə
- ☐ likvidlik
- ☐ standartlılıq

297 Sahibinin QK qarşısında qoyduğu məqsəd və vəzifələrə tam yaxud qismən nail olmaması və ya əksinə olması ehtimalı:

- ☐ likvidlik
- ☐ standartlılıq
- ☒ risk
- ☐ tədavületmə

298 Qiymətli kağızın onun sahibi üçün böyük itkilərsiz, bazar qiymətinin cüzi dəyişməsi və cüzi satış xərcləri ilə qısa vaxtda alınıb-satılmaq qabiliyyətidir:

- ☐ standartlılıq
- ☐ risk
- ☐ tədavületmə
- ☒ likvidlik

299 Müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər:

- ☐ resept
- ☐ attestat
- ☒ qiymətli kağız
- ☐ diplom

300 Öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəd:

- ☐ diplom
- ☒ qiymətli kağız
- ☐ attestat
- ☐ resept

301 Korporativ istiqraz emissiyasının təminatı;

- ☐ trend
- ☐ tratta
- ☐ trest
- ☒ rast

302 İstiqraz öz sahibinə hansı formada gəlir gətirir:

- ☐ mükafat
- ☐ bonus
- ☐ dividend
- ☒ faiz

303 Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:

- ☐ qeyri-emissiya
- ☐ törəmə
- ☐ pay
- ☒ emissiya

304 Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:

- ☐ order
- ☐ törəmə
- ☐ pay
- ☒ borc

305 Korporativ istiqraz sahibi SC-nin:

- ☐ malalanıdır
- ☐ malgöndərənidir
- ☐ səhmdarıdır
- ☒ kreditorudur

306 SC-nin borc öhdəliyidir:

- ☐ konosament
- ☐ çek
- ☐ səhm
- ☒ istiqraz

307 Dividendin ödənilmə formasında SC dividendlərin ödənilməsinə xüsusi ehtiyat fondlarındakı vəsaitləri sərf edə bilər:

- ☐ səhmlə ödəniş
- ☐ nağd ödəniş
- ☐ əmlakla ödəniş
- ☒ xüsusi bölüşdürmə

308 Dividendin ödənilmə forması:

- ☐ ipotekalı ödəniş
- ☐ xammalla ödəniş
- ☐ məhsulla ödəniş
- ☒ əmlakla ödəniş

309 Dividendin ödənilmə forması:

- ☐ ipotekalı ödəniş
- ☐ xammalla ödəniş
- ☐ məhsulla ödəniş
- ☒ səhmlə ödəniş

310 Dividendin ödənilmə forması:

- ☐ diskret ödəniş
- ☐ ehtimal ödəniş
- ☐ virtual ödəniş
- ☒ nağd ödəniş

311 Bu tarixə alınıb-satılan səhmlərə dividend daxil deyil:

- ☐ emissiya tarixi
- ☐ qeydiyyat tarixi
- ☐ elan tarixi
- ☒ dividenddən sonrakı tarix

312 Yalnız bu tarixə səhm sahibi olanlar dividend almaq hüququna malikdir:

- ☐ emissiya tarixi
- ☐ dividenddən sonrakı tarix
- ☐ elan tarixi
- ☒ qeydiyyat tarixi

313 Müdirlər şurası dividendlər barəsində elan verir:

- ☐ emissiya tarixi
- ☐ dividenddən sonrakı tarix
- ☐ qeydiyyat tarixi
- ☒ elan tarixi

314 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- ☐ kumulyativ
- ☐ təqdimatlı
- ☐ adi
- ☒ dönərsiz

315 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- ☐ kumulyativ
- ☐ təqdimatlı
- ☐ adi
- ☒ dönərli

316 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- ☐ kumulyativ
- ☐ təqdimatlı
- ☐ adi

☒ dönərli

317 Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ geri çağrılmayan

318 Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ geri çağrılan

319 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ dividend dərəcəsi təshih edilən səhmlər

320 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ iştiraklı səhmlər

321 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ təsbitli dividendli səhmlər

322 Ödənilməmiş dividendlərin toplanılması mümkünlüyünə görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ qeyri-kumulyativ

323 Ödənilməmiş dividendlərin toplanılması mümkünlüyünə görə imtiyazlı səhm növü:

- ☐ dönərli
☐ təqdimatlı
☐ adi
☒ kumulyativ

324 Səhmdarın səs hüququnu məhdudlaşdıran adi səhmlər:

- ☐ lal səhm
☐ ağızsız səhm
☐ dilsiz səhm
☒ məhdud səs hüquqlu səhm

325 Səhmdarın səs hüququnu məhdudlaşdıran adi səhmlər:

- ☐ ağızsız
- ☐ lal
- ☐ dilsiz
- ☒ səssiz

326 Onların sahibləri SC-nin həqiqi sahibləridir:

- ☐ kumulyativ
- ☐ dönərli
- ☐ imtiyazlı
- ☒ adi

327 Müasir dövrdə səhmin ən kütləvi növüdür:

- ☐ kumulyativ
- ☒ adi
- ☐ imtiyazlı
- ☐ dönərli

328 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- ☐ göndərilməmiş
- ☐ göndərilmiş
- ☐ ödənilməmiş
- ☒ ödənilmiş

329 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- ☐ yeri dəyişməmiş
- ☐ yeri dəyişdirilmiş
- ☐ yerləşdirilməmiş
- ☒ yerləşdirilmiş

330 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- ☐ emal edilməmiş
- ☐ emal edilmiş
- ☐ elan edilməmiş
- ☒ elan edilmiş

331 Səhmdarlar tərəfindən alınmış səhmlərinin nominal dəyərlərinin cəmi:

- ☐ borc kapitalı
- ☐ dövriyyə kapitalı
- ☐ ehtiyat kapitalı
- ☒ nizamnamə kapitalı

332 O, SC-nin kapitalının bir hissəsidir, kapitalındakı payı təmsil edir:

- ☐ çek
- ☐ veksel
- ☐ istiqraz
- ☒ səhm

333 Onun tədavül müddətinə məhdudiyyət qoyulmur:

- ☐ çek
- ☐ veksel
- ☐ istiqraz

☒ səhm

334 Sahibinin SC-nin nizamnamə kapitalına etdiyi pay qoyuluşunu təsdiqləyən QK:

- ☐ çek
- ☐ veksel
- ☐ istiqraz
- ☒ səhm

335 Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş təsərrüfat vahidi:

- ☐ kollektiv təsərrüfat
- ☐ kooperativ
- ☐ MMM
- ☒ səhmdar cəmiyyəti

336 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- ☐ ölkə əhəmiyyətli investisiya layihələrindən gəlirlər
- ☐ korporativ investisiya layihələrindən gəlirlər
- ☐ beynəlxalq investisiya layihələrindən gəlirlər
- ☒ yerli əhəmiyyətli investisiya layihələrindən gəlirlər

337 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- ☐ xarici vətəndaşların əmlakı
- ☐ müəssisələrin əmlakı
- ☐ əhalinin əmlakı
- ☒ bələdiyyə əmlakı

338 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- ☐ müəssisələrin konkret gəlirləri
- ☐ əhalinin konkret pul gəlirləri
- ☐ mərkəzi büdcə gəlirlərinin konkret növləri
- ☒ yerli büdcə gəlirlərinin konkret növləri

339 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- ☐ müəssisələrin gəlirləri
- ☐ əhalinin pul gəlirləri
- ☐ mərkəzi büdcənin bütün gəlirləri
- ☒ yerli büdcənin bütün gəlirləri

340 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☐ ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☒ sosial təyinatlı mənzil tikintisi və təmiri layihələrinin maliyyələşdirilməsi

341 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☐ ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☒ yerli əhəmiyyətli, mənfəətli layihələrin maliyyələşdirilməsi

342 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☐ ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☒ birdəfəlik irimiqyaslı vəsait qoyuluşlarını tələb edən mənfəətsiz obyektlərin maliyyələşdirilməsi

343 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ☐ ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- ☐ dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ☐ dövlət şirkətlərinin yenidən qurulması
- ☒ yerli büdcədə yaranmış müvəqqəti kəsirin örtülməsi

344 Maliyyə resurslarının yerli hakimiyyət orqanları tərəfindən cəlb edilməsinin formasıdır:

- ☐ özəl borc öhdəlikləri
- ☐ korporativ borc öhdəlikləri
- ☐ dövlət qiymətli kağızları
- ☒ bələdiyyə qiymətli kağızları

345 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- ☐ xəzinə istiqrazları
- ☐ xəzinə notları
- ☐ xəzinə vekseləri
- ☒ qarışıq şərtlə istiqrazlar

346 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- ☐ xəzinə notları
- ☐ xəzinə vekseləri
- ☐ xəzinə istiqrazları
- ☒ uduşlu

347 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- ☐ xəzinə vekseləri
- ☐ xəzinə notları
- ☐ xəzinə istiqrazları
- ☒ indeksləşdirilən istiqrazlar

348 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- ☐ xəzinə vekseləri
- ☐ xəzinə istiqrazları
- ☐ xəzinə notları
- ☒ diskont qiymətli kağızlar

349 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- ☐ xəzinə istiqrazları
- ☐ xəzinə notları
- ☐ xəzinə vekseləri
- ☒ faizli qiymətli kağızlar

350 Xəzinə istiqrazları dövlət qiymətli kağızların bu növünə aiddir:

- ☐ müddətsiz
- ☐ qısamüddətli
- ☐ ortamüddətli

☒ uzunmüddətli

351 Baza aktivləri üzrə hüquq və öhdəliklərin eyni anda təslim edilməsini və kontraktın icra tarixinin onun bağlanıldığı tarix ilə müqayisədə uzadılmasını nəzərdə tutur:

- ☐ svop
- ☐ repo
- ☐ option
- ☒ forward

352 Şərtlə əqdlərə aiddir:

- ☐ forward
- ☐ svop
- ☐ repo
- ☒ option

353 Qəti əqdlərə aiddir:

- ☐ svop
- ☐ repo
- ☐ option
- ☒ fütçers

354 Qəti əqdlərə aiddir:

- ☐ option
- ☐ svop
- ☐ repo
- ☒ forward

355 Müddətli kontraktın tərəflərindən birinə onu icra etmək yaxud etməmək hüququ verilir:

- ☐ seçimli əqd
- ☐ demokratik əqd
- ☐ mərhəmətli əqd
- ☒ şərtlə əqd

356 Hər iki tərəf üçün icrası məcburi olan müddətli kontraktlar:

- ☐ qaçılmaz əqd
- ☐ mütləq əqd
- ☐ icbari əqd
- ☒ qəti əqd

357 Müddətli kontraktlar zamanda müəyyən əməllərin edilməsini tələb edir:

- ☐ qeyri-müəyyən
- ☐ keçmiş
- ☐ indiki
- ☒ gələcək

358 Kontraktı imzalayan tərəflər:

- ☐ konsaltinq
- ☐ kontanqo
- ☐ kontingent
- ☒ kontragent

359 Konkret qiymətli kağızların təyin edilmiş gələcək tarixdə razılaşdırılmış şərtlərlə tədarükü haqqında müqavilədir:

- ☐ çoxtərəfli kontrakt
- ☐ ikitərəfli kontrakt
- ☐ müddətsiz kontrakt
- ☒ müddətli kontrakt

360 Törəmə qiymətli kağızların əsasıdır:

- ☐ çoxtərəfli kontrakt
- ☐ ikitərəfli kontrakt
- ☐ müddətsiz kontrakt
- ☒ müddətli kontrakt

361 Törəmə qiymətli kağızlardır:

- ☐ dermatit
- ☐ diskont
- ☐ differensial
- ☒ derivativ

362 Onlarla əməliyyatlar minimal investisiya qoyuluşları ilə mənfəət əldə etmək imkanı verir:

- ☐ borc QK
- ☐ fond QK
- ☐ korporativ QK
- ☒ törəmə QK

363 Onların qiymətləri bazis aktivin qiymətlərinin dəyişməsindən asılı olur

- ☐ fond QK
- ☐ ikinci QK
- ☐ ilkin QK
- ☒ törəmə QK

364 Bu qrupa əsasında əsas QK-rın və d. aktivlərin durduğu QK-lar aid edilir:

- ☐ bələdiyyə QK
- ☐ ikinci QK
- ☐ ilkin QK
- ☒ törəmə QK

365 İstənilən qiymət aktivinə olan QK-dır:

- ☐ korporativ QK
- ☐ ikinci QK
- ☐ ilkin QK
- ☒ törəmə QK

366 İkinci qiymətli kağızlara aiddir:

- ☐ konosament
- ☐ bank sertifikatları
- ☐ korporativ istiqraz
- ☒ striplər

367 İkinci qiymətli kağızlara aiddir:

- ☐ konosament

- ☐ bank sertifikatları
- ☐ korporativ istiqraz
- ☒ ipoteka istiqrazları

368 İkinci qiymətli kağızlara addır:

- ☐ konosament
- ☐ bank sertifikatları
- ☐ korporativ istiqraz
- ☒ səhmlərə abunə hüquqları

369 İkinci qiymətli kağızlara addır:

- ☐ konosament
- ☐ səhm
- ☐ korporativ istiqraz
- ☒ depozitar qəbzlər

370 İkinci qiymətli kağızlara addır:

- ☐ bank sertifikatları
- ☐ səhm
- ☐ korporativ istiqraz
- ☒ varrantlar

371 İlkin QK-rın əsasında buraxılır:

- ☐ sonrakı QK
- ☐ törəmə QK
- ☐ üçüncü QK
- ☒ ikinci QK

372 İlkin qiymətli kağızlara addır:

- ☐ bank təlimatları
- ☐ bank zəmanətləri
- ☐ bank əmanətləri
- ☒ bank sertifikatları

373 İlkin qiymətli kağızlara addır:

- ☐ fəçers
- ☐ forvard
- ☐ səhm varrantları
- ☒ konosament

374 İlkin qiymətli kağızlara addır:

- ☐ səhm varrantları
- ☐ opsion
- ☐ depozitar qəbzlər
- ☒ çek

375 İlkin qiymətli kağızlara addır:

- ☐ opsion
- ☐ depozitar qəbzlər
- ☐ ipoteka istiqrazları
- ☒ girovnamə

376 İlkin qiymətli kağızlara addır:

- ☐ opsiya.
- ☐ forvard
- ☐ fütçers
- ☒ veksəl

377 İlkin qiymətli kağızlara addır:

- ☐ fütçers
- ☒ istiqraz
- ☐ forvard
- ☐ opsiya

378 İlkin qiymətli kağızlara addır:

- ☐ opsiya
- ☒ səhm
- ☐ fütçers
- ☐ forvard

379 Əsas QK-lar iki qrupa bölünür:

- ☐ dövlət və korporativ
- ☐ pay və borc
- ☐ kommersiya və maliyyə
- ☒ ilkin və ikinci

380 Əsasında hər-hansı bir aktivə olan əmlak hüquqlarının dayandığı QK-lar:

- ☐ kommersiya
- ☒ əsas
- ☐ ilkin
- ☐ törəmə

381 Risk dərəcəsinə görə istiqrazın növləri:

- ☐ adlı və təqdimatlı
- ☒ investisiya və möhtəkirlik təyinatlı
- ☐ kuponlu və kuponsuz
- ☐ dönərli və dönərsiz

382 İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilməz:

- ☒ dönərsiz
- ☐ donmuş
- ☐ dayanıqlı
- ☐ sabit

383 İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilər:

- ☒ dönərli
- ☐ kumulyativ
- ☐ çevrilən
- ☐ dəyişkən

384 Tədavül müddətinə görə istiqrazın növü:

- ☒ müddətsiz
- ☐ fasiləsiz

- ☐ permanent
- ☐ daimi

385 Tədavül müddətinə görə istiqrazın növü:

- ☐ məlahətli
- ☒ müddətli
- ☐ şiddətli
- ☐ möhlətli

386 İstiqrazın bu növü üzrə faizlər yalnız SC-in buna maliyyə imkanı olduqda ödənilir:

- ☐ kuponlu
- ☐ indeksləşdirilən
- ☒ gəlirli
- ☐ diskontlu

387 Gəlirin alınması formasına görə istiqrazın növü:

- ☐ adlı
- ☐ dönərli
- ☒ indeksləşdirilən
- ☐ kumulyativ

388 Gəlirin alınması formasına görə istiqrazın növü:

- ☐ kumulyativ
- ☒ gəlirli
- ☐ adlı
- ☐ dönərli

389 Gəlirin alınması formasına görə istiqrazın növü:

- ☐ adlı
- ☐ dönərli
- ☒ kuponlu
- ☐ kumulyativ

390 Gəlirin alınması formasına görə istiqrazın növü:

- ☐ adlı
- ☐ kumulyativ
- ☐ dönərli
- ☒ diskontlu

391 İstiqrazın bu növü sahibinin məhz istəyi ilə vaxtından əvvəl ödənilə bilər:

- ☐ geri çağrılan
- ☐ girovlu
- ☒ vaxtından əvvəl ödənilmə hüquqlu
- ☐ dönərli

392 İstiqrazın bu növü üzrə məhz emitent borcu vaxtından əvvəl ödəmək hüququna malik olur:

- ☐ dönərli
- ☒ geri çağrılan
- ☐ vaxtından əvvəl ödənilmə hüquqlu
- ☐ girovlu

393 Təqdimatlı istiqrazdır:

- ☐ qaiməli
- ☐ talonlu
- ☒ kuponlu
- ☐ qəbzli

394 İstiqrazın bu növünün sahiblərinin adları xüsusi olaraq qeyd edildir:

- ☐ təqdimatlı
- ☐ ipotekalı
- ☒ adlı
- ☐ dönərli

395 Təminatından asılı olaraq istiqrazın növü:

- ☐ uduşlu
- ☐ təqdimatlı;
- ☒ təminatsız
- ☐ adlı

396 Təminatından asılı olaraq istiqrazın növü:

- ☐ adlı
- ☒ təminatlı
- ☐ uduşlu
- ☐ təqdimatlı

397 İstənilən səhm növü ilə müqayisədə istiqraz risklidir:

- ☐ konkret emissiyanın şərtlərindən asılıdır
- ☐ eyni
- ☒ daha az
- ☐ daha artıq

398 SC ləğv edildikdə onun istiqrazlarının sahiblərinin tələbləri (iddiaları) səhmdarlardan təmin edilir:

- ☐ konkret emissiyanın şərtlərindən asılıdır
- ☐ sonra
- ☐ eyni vaxtda
- ☒ əvvəl

399 Bir qayda olaraq, korporativ istiqrazlar üzrə faiz ödənişləri istənilən səhm üzrə dividendlərdən:

- ☐ konkret emissiyanın şərtlərindən asılıdır
- ☐ eyni vaxtda edilir
- ☒ əvvəl edilir
- ☐ sonra edilir

400 İstiqraz tədavülünün son tarixi bir qayda olaraq:

- ☐ yoxdur
- ☒ var
- ☐ ola da bilər, olmaya da bilər
- ☐ konkret emissiyanın şərtlərindən asılıdır

401 Alqı opsiyonu:

- ☐ spot
- ☐ stend-bay

- ☐ put
☒ koll

402 Alıcısını məzənnənin əvvəlcədən razılaşdırılmış strayk qiymətlə müqayisədə qeyri-sərfəli dəyişməsi riskindən hifz edir:

- ☐ repo
☐ fütçers
☐ forvard
☒ opsiya

403 Alıcısına məzənnənin strayk qiymətlə müqayisədə sərfəli dəyişməsindən gəlir qazanmaq imkanı yaradır:

- ☐ repo
☐ fütçers
☐ forvard
☒ opsiya

404 Opsionun məzənnəsi:

- ☐ stoma
☐ stepler
☐ sprayt
☒ strayk

405 Müəyyən əmtənin təyin edilmiş qiymətə müəyyən edilmiş məhdud zaman ərzində almaq və ya satmaq hüququdur:

- ☐ repo
☐ fütçers
☐ forvard
☒ opsiya

406 Onlar fütçers alqı-satqısı ilə yalnız qiymətlər arasındakı fərq şəklindəki uduşu əldə etməkdən ötrü məşğul olurlar:

- ☐ hecerlər
☐ brokerlər
☐ investorlar
☒ möhtəkilər

407 Spot bazarında riskli mövqeyi istisna etməkdən ötrü fütçers kontraktlarını alan və satanlar:

- ☐ brokerlər
☐ investorlar
☐ emitentlər
☒ hecerlər

408 Fütçers bazarının əsas iştirakçıları:

- ☐ marketmeykerlər və marketteykerlər
☐ brokerlər və dilerlər
☐ hecerlər və möhtəkilər
☒ emitentlər və investorlar

409 Müddətli kontraktın bu növü əks əqd ilə bağlanıla bilər:

- ☐ repo
☐ opsiya

- ☐ forvard
☒ fütçers

410 Müddətli kontraktın bu növü üzrə öhdəliklərin yerinə yetirilməsinə üçüncü tərəf, yəni birjanın özü zəmanət verir:

- ☐ opsiyon
☐ fütçers
☐ forvard
☒ repo

411 Müddətli kontraktın bu növünün şərtləri ticarət sistemi tərəfindən hazırlanan qaydalarla ciddi nizamlandırılır:

- ☐ repo
☐ opsiyon
☐ forvard
☒ fütçers

412 Müddətli kontraktın bu növü əks kontrakt ilə bağlanıla bilməz:

- ☐ repo
☐ opsiyon
☐ fütçers
☒ forvard

413 Müddətli kontraktın bu növünün şərtləri hər dəfə fərdi olaraq razılaşdırılır:

- ☐ repo
☐ opsiyon
☐ fütçers
☒ forvard

414 Fütçers kontraktının dəyərinə təsir edə bilən amil:

- ☐ aktivə sahib olmaqın səmərəliliyi
☐ aktivə sahib olmaqdan gəlirlər
☐ aktivə sahib olmaqın məsuliyyəti
☒ aktivə sahib olmaqın xərcləri

415 Fütçers kontraktının dəyərinə təsir edə bilən amil:

- ☐ tədiyə balansı
☐ valyuta məzənnəsi
☐ pul kütləsi
☒ faiz dərəcəsi

416 Fütçers kontraktının dəyərinə təsir edə bilən amil:

- ☐ fütçers aktivinin fiziki bazardakı qıtlıqı
☐ fütçers kontraktın qüvvədə olduğu müddət
☐ fütçers kontraktın qüvvədən düşdüyü müddət
☒ fütçers aktivinin fiziki bazardakı bolluqu

417 Fütçers kontraktının dəyərinə təsir edə bilən amil:

- ☐ fütçers aktivinin fiziki bazardakı tədavülü
☐ fütçers aktivinin fiziki bazardakı bolluqu
☐ fütçers aktivinin fiziki bazardakı qıtlıqı

☒ füğers aktivinin fiziki bazardakı qiyməti

418 Füğers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- ☐ mənfi marja
- ☐ optimal marja
- ☐ maksimal marja
- ☒ minimal marja

419 Füğers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- ☐ kompozisiya marjası
- ☐ ekspozisiya marjası
- ☐ differensiasiya marjası
- ☒ variasiya marjası

420 Füğers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- ☐ törəmə marja
- ☐ ibtidai marja
- ☐ sonrakı marja
- ☒ ilkin marja

421 Füğers kontraktının üstünlüklərindən biri:

- ☐ tamamilə risksiz olması
- ☐ fəaliyyət qaydalarının sərbəst olması
- ☐ informasiyanın tam açıqlanması
- ☒ əqdlər üzrə hesablaşmaların qaydaları sadələşdirilir

422 Füğers kontraktının üstünlüklərindən biri:

- ☐ fəaliyyət qaydalarının sərbəst olması
- ☐ informasiyanın tam açıqlanması
- ☐ tamamilə risksiz olması
- ☒ birja aktivinə malik olmayan iştirakçılar da birja ticarətinə cəlb edilir

423 Müddətli kontraktın bu növündə tədarük tarixləri birja tərəfindən təyin edilir:

- ☐ repo
- ☐ option
- ☐ forvard
- ☒ füğers

424 Müddətli kontraktın bu növü qiymətli kağızların sayına görə standartlaşdırılır:

- ☐ repo
- ☐ option
- ☐ forvard
- ☒ füğers

425 Birjanın kliring palatası müddətli kontraktın bu növü üzrə marjanın ödənilməsi mexanizmi vasitəsilə əqdlərin icrasına zəmanət verir:

- ☐ repo
- ☐ option
- ☐ forvard
- ☒ füğers

426 Müddətli kontraktın bu növü üzrə kontragentlərdən biri birjanın özü olur:

- ☐ repo
- ☐ option
- ☐ forvard
- ☒ füğers

427 Baza aktivi fond indeksləri olan füğers:

- ☐ faiz füğersi
- ☒ indeks füğersi
- ☐ maliyyə füğersi
- ☐ valyuta füğersi

428 Baza aktivi borc alətləri olan füğers:

- ☐ valyuta füğersi
- ☐ maliyyə füğersi
- ☐ əmtəə füğersi
- ☒ faiz füğersi

429 Baza aktivi valyuta olan füğers:

- ☐ faiz füğersi
- ☐ maliyyə füğersi
- ☐ əmtəə füğersi
- ☒ valyuta füğersi

430 Baza aktivi maliyyə alətlərindən ibarət olan füğers:

- ☐ mal füğersi
- ☐ pul füğersi
- ☐ əmtəə füğersi
- ☒ maliyyə füğersi

431 Baza aktivi əmtəələrdən ibarət olan füğers:

- ☐ mal füğersi
- ☐ alət füğersi
- ☐ əşya füğersi
- ☒ əmtəə füğersi

432 Füğers qiymətinin spot qiymətdən aşağı olması:

- ☐ müsbət bazis
- ☐ sərt bazis
- ☐ mülayim bazis
- ☒ mənfi bazis

433 Füğers qiymətinin spot qiymətdən üstün olması:

- ☐ mənfi bazis
- ☐ sərt bazis
- ☐ mülayim bazis
- ☒ müsbət bazis

434 Füğers kontraktının baza aktivinin spot qiyməti ilə füğers qiyməti arasındakı fərq:

- ☐ kazu
- ☐ oazis
- ☐ fəzis

☒ bazis

435 Bitmə tarixi müxtəlif olan fjučers kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın fjučers qiymətinin ən uzaq kontraktın fjučers qiymətindən üstün olması:

- ☐ mülayim bekvordeyşn
- ☐ sərt bekvordeyşn
- ☐ anormal bekvordeyşn
- ☒ normal bekvordeyşn

436 Bitmə tarixi müxtəlif olan fjučers kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın fjučers qiymətinin ən uzaq kontraktın fjučers qiymətindən aşağı olması:

- ☐ mülayim kontanqo
- ☐ sərt kontanqo
- ☐ anormal kontanqo
- ☒ normal kontanqo

437 Kontrakt bağlandığı an fjučers qiymətinin spot qiymətdən aşağı olması:

- ☐ kontanqo
- ☐ tanqo
- ☐ eksploreyşn
- ☒ bekvordeyşn

438 Kontrakt bağlandığı an fjučers qiymətinin spot qiymətdən üstün olması:

- ☐ tanqo
- ☐ tangens
- ☐ kotangens
- ☒ kontanqo

439 Fjučers kontraktını alan şəxsin kontrakt üzrə mövqeyi:

- ☐ mikro
- ☐ orta
- ☐ qısa
- ☒ uzun

440 Fjučers kontraktını satan şəxsin kontrakt üzrə mövqeyi:

- ☐ mikro
- ☐ orta
- ☐ uzun
- ☒ qısa

441 Fjučers kontraktını bağladıqda hər iki tərəfin zəmanət ödənişi:

- ☐ icbari marja
- ☐ yekun marja
- ☐ sonrakı marja
- ☒ ilkin marja

442 Fjučers kontraktını ləğv edən əks əqd:

- ☐ paket
- ☐ tarqet
- ☐ korset
- ☒ ofset

443 Belə əqdlərin tərəfləri əks əqd bağlamaqla əvvəlki kontraktı ləğv edə bilər:

- ☐ forvard
- ☐ repo
- ☐ option
- ☒ fütçers

444 Belə əqdlərin şərtləri hamı üçün eyni olduğundan onların böyük tutumlu bazarı var:

- ☐ forvard
- ☐ repo
- ☐ svop
- ☒ fütçers

445 Belə əqdlər şərtləri böyük dərəcədə standart olduğundan birjada bağlanılır:

- ☐ forvard
- ☐ repo
- ☐ svop
- ☒ fütçers

446 Belə əqdlərdə baza aktivin alqı-satqısı üzrə kontraktın şərtləri standartlaşdırılır:

- ☐ forvard
- ☐ repo
- ☐ svop
- ☒ fütçers

447 Belə əqdlər standart şərtli olmadığı üçün onların ikinci bazarı çox məhdud olur:

- ☐ fütçers
- ☐ repo
- ☐ option
- ☒ forvard

448 Belə əqdlər standart şərtli olmadığı üçün birjadan kənarda bağlanılır:

- ☐ svop
- ☐ repo
- ☐ fütçers
- ☒ forvard

449 Adətən müvafiq aktivin həqiqi alqısı yaxud satqısı məqsədlərindən ötrü bağlanılır:

- ☐ svop
- ☐ repo
- ☐ fütçers
- ☒ forvard

450 Belə əqdlər bir qayda olaraq yazılı şəkildə rəsmiləşdirilir:

- ☐ svop
- ☐ repo
- ☐ option
- ☒ forvard

451 ABŞ-ın ən böyük fütçers birjası bu şəhərdə yerləşir:

- ☐ Los-Anceles
- ☐ Baltimor

- ☐ Nyu-York
☒ Çikaqo

452 Yaponiyanın ən böyük fond birjası:

- ☐ Osaka
☒ Tokio
☐ Kioto
☐ Naqoya

453 Almaniyanın ən böyük fond birjası:

- ☐ Hamburq
☐ Münhen
☐ Düsseldorf
☒ Frankfurt

454 London fond birjasında əqdlərin əksəriyyəti fond birjasının avtomatlaşdırılmış qiymətləndirmə bu sistem daxilində baş verir:

- ☐ SAAB
☐ SEAT
☐ FIAT
☒ SEAQ

455 1986-cı ilə qədər London fond birjası üzvlərinin bir qrupunu belə adlandırırdılar:

- ☐ coker
☐ haker
☐ stopper
☒ cobber

456 Nyu-York fond birjasının birja brokerlərini belə adlandırırlar:

- ☐ dörddollarlıq broker
☐ üç dollarlıq broker
☐ birdollarlıq brokerlər
☒ ikidollarlıq brokerlər

457 Nyu-York fond birjasının peşəkarlarının bir qrupu:

- ☒ komisionçu brokerlər

458 ABŞ-ın ən böyük fond birjası:

- ☐ Filadelfiya
☐ Çikaqo
☐ Boston
☒ Nyu-York

459 Sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinə təsir göstərə bilməyən fiziki və hüquqi şəxslərdir:

- ☐ qabiliyyətsiz şəxslər
☐ təsirsiz şəxslər
☐ bekar şəxslər
☒ affilə edilmiş şəxslər

460 Bu qaydaya əsasən, ixtisaslı investorlar üçün nəzərdə tutulmuş maliyyə alətlərinin qeydiyyatdan keçirilməsi tələb olunmur:

- ☐ 134-A qaydası
- ☐ 124-A qaydası
- ☐ 114-A qaydası
- ☒ 144-A qaydası

461 Maliyyələşən ADQ-lərin buraxılış proqramıdır:

- ☐ 134-A qaydası
- ☐ 114-A qaydası
- ☐ 1. Maliyyələşən ADQ-lərin buraxılış proqramıdır:
- ☒ 144-A qaydası
- ☐ 124-A qaydası

462 Maliyyələşən ADQ-lərin neçə cür buraxılış proqramı məlumdur:

- ☐ üç
- ☐ iki
- ☐ bir
- ☒ dörd

463 Bu növ ADQ-lər onların əsasında duran səhmlərin emitentinin təşəbbüsü ilə buraxılır:

- ☐ kreditləşməyən
- ☐ kreditləşən
- ☐ maliyyələşməyən
- ☒ maliyyələşən

464 Bu növ ADQ-lər yalnız artıq tədavüldə olan səhmlərə buraxıla bilər:

- ☐ kreditləşməyən
- ☐ kreditləşən
- ☐ maliyyələşən
- ☒ maliyyələşməyən

465 ADQ-lərin buraxılışına səhm emitentinin razılığı yaxud onun bunda iştirakı tələb olunmur:

- ☐ kreditləşməyən
- ☐ kreditləşən
- ☐ maliyyələşən
- ☒ maliyyələşməyən

466 ADQ-lərin buraxılışı və tədavülünü ABŞ-ın bu qurumu tənzimləyir:

- ☐ FTB
- ☐ MKİ
- ☐ FES
- ☒ SEC

467 Depozitar qəbzlərin bu növü səhmin emissiya edildiyi ölkənin xaricində, iki və daha çox ölkənin bazarları üçün nəzərdə tutulur:

- ☐ rayon depozitar qəbzi
- ☐ lokal depozitar qəbzi
- ☐ bələdiyyə depozitar qəbzi
- ☒ global depozitar qəbzi

468 Depozitar qəbzlərin bu növü ABŞ ərazisində buraxılır və yerləşdirilir:

- ☐ Afrika depozitar qəbzi

- ☐ Avropa depozitar qəbzi
- ☐ Asiya depozitar qəbzi
- ☒ Amerika depozitar qəbzi

469 Depozitar qəbzlərin növü:

- ☐ rayon depozitar qəbzi
- ☐ lokal depozitar qəbzi
- ☐ bələdiyyə depozitar qəbzi
- ☒ qlobal depozitar qəbzi

470 Depozitar qəbzlərin növü:

- ☐ Afrika depozitar qəbzi
- ☐ Avropa depozitar qəbzi
- ☐ Asiya depozitar qəbzi
- ☒ Amerika depozitar qəbzi

471 Sahiblərinin xarici emitentlərin səhmlərinə mülkiyyət hüquqlarını təsdiqləyir:

- ☐ ipotekalı istiqraz
- ☐ mənzil sertifikatı
- ☐ bank sertifikatı
- ☒ depozitar qəbz

472 Mal anbarı tərəfindən tərtib edilir, konkret şəxsdən müəyyən malın saxlanılmağa qəbul edilməsini, həmin malın girov yüklü olmadığını, həmçinin sahibinin bu mala dair sərəcam vermək hüququnda olduğunu təsdiqləyir:

- ☐ təqdimatlı anbar şəhadətnaməsi
- ☐ mürəkkəb anbar şəhadətnaməsi
- ☐ sadə anbar şəhadətnaməsi
- ☒ ikili anbar şəhadətnaməsi

473 Əmtəənin anbarda saxlanıldığını və təqdimatçıya təslim ediləcəyini təsdiqləyən sənəddir:

- ☐ təqdimatlı anbar şəhadətnaməsi
- ☐ mürəkkəb anbar şəhadətnaməsi
- ☐ ikili anbar şəhadətnaməsi
- ☒ sadə anbar şəhadətnaməsi

474 Əmtəə girovlu kreditin alınması üçün istifadə olunur:

- ☐ kredit şəhadətnaməsi
- ☐ anbar şəhadətnaməsi
- ☐ əmtəə şəhadətnaməsi
- ☒ girov şəhadətnaməsi

475 Bu zaman warrant anbar şəhadətnaməsindən ayrılır və girov saxlayana təqdim edilir:

- ☐ əmtəə anbardan götürüldükdə
- ☐ əmtəə bazar çıxarıldıqda
- ☐ əmtəə anbara verildikdə
- ☒ əmtəə girova verildikdə

476 Varrant kreditora bunun vasitəsilə ötürülür:

- ☐ poçt
- ☐ şifahi razılıq

- ☐ müqavilə
☒ indossament

477 Anbar tərəfindən sənədli şəkildə buraxılır və malların anbarda yerləşməsi faktını təsdiqləyir:

- ☐ saxlama şəhadətnaməsi
☒ anbar şəhadətnaməsi
☐ girov şəhadətnaməsi
☐ mal şəhadətnaməsi

478 Varrant mal satqısı və girovunda istifadə olunduğu zaman iki hissədən ibarət olur:

- ☐ adi vekseldən və trattadan
☒ anbar və girov şəhadətnaməsindən
☐ səhm və istiqrazdan
☐ opsiya və fjučersdən

479 İnvestisiya şirkətinin portfelində olan müəyyən növ qiymətli kağızların alqısına yaxud satqısına olan varrant:

- ☐ indeks varrantı
☐ faiz varrantı
☐ valyuta varrantı
☒ örtüklü varrant

480 QK emissiyasına daxil edilən və sahiblərinə emitentdən xarici valyuta ilə dəyərləndirilmiş əlavə QK almaq hüququ verir:

- ☐ indeks varrantı
☒ valyuta varrantı
☐ faiz varrantı
☐ örtüklü varrant

481 İstiqrazlar üzrə faizlərin ödənilməsinə dair SC-nin sərəncamıdır:

- ☐ indeks varrantı
☒ faiz varrantı
☐ gəlir varrantı
☐ dividend varrantı

482 Varrantın alınması şəhadətnaməsi və səhmdara dividendlərin ödənilməsi əmridir:

- ☒ dividend varrantı
☐ faiz varrantı
☐ indeks varrantı
☐ gəlir varrantı

483 Bu cür istiqrazlar varrantın istiqrazdan həm ayrılmasını, həm də ayrılmasını nəzərdə tutar:

- ☒ varrantlı istiqrazlar
☐ kumulyativ istiqrazlar
☐ hərəkətli istiqrazlar
☐ sərbəst istiqrazlar

484 Qoşulduğu QK-dan ayrı satıla bilər:

- ☒ qoparılan varrant
☐ abunə varrantı
☐ qoparılmayan varrant

☐ səhm varrantı

485 Uzunmüddətli yaxud müddətsiz QK olmaqla istiqrazla yaxud imtiyazlı səhmlərlə birlikdə buraxılır və eyni emitentin adi səhmlərindən müəyyən miqdarını almaq hüququ verir:

- ☐ qopardılan varrant
☒ qopardılmayan varrant
☐ səhm varrantı
☐ abunə varrantı

486 Sahibinə şirkət səhmlərini əvvəlcədən razılaşdırılmış müddətdə müəyyən qiymətlə almaq hüququ verən şəhadətnamədir:

- ☐ qopardılmayan varrant
☐ qopardılan varrant
☒ səhm varrantı
☐ abunə varrantı

487 Şirkətin uğurlu fəaliyyəti nəticəsində səhmin qalxa bilən gələcək bazar qiyməti ilə onun cari qiyməti arasındakı fərqdır:

- ☐ dəyişkən qiymət
☐ sabit qiymət
☒ müvəqqəti qiymət
☐ gizli qiymət

488 Adi səhmin bazar qiyməti ilə səhmlərin varrant əsasında alındıqı qiyməti arasındakı fərqdən ibarətdir:

- ☐ müvəqqəti qiymət
☒ gizli qiymət
☐ dəyişkən qiymət
☐ sabit qiymət

489 Varrantın qiyməti bunların cəmidir:

- ☐ təcili satış və pərakəndə satış qiymətlər
☐ spot və fütçers qiymətlər
☒ gizli və müvəqqəti qiymətlər
☐ sabit və dəyişkən qiymətlər

490 Sahibinə təyin edilmiş dövr ərzində müəyyən sayda adi səhmləri əvvəlcədən təsbit edilmiş qiymətlə almaq hüququ verən qiymətli kağızdır:

- ☐ fütçers
☐ sertifikat
☐ konosament
☒ varrant

491 Satqısı mənfəət gətirməyən opsiyon:

- ☐ faydasız
☐ xeyirsiz
☒ pulsuz
☐ mənfəətsiz

492 Alıcısına satqı zamanı mənfəət gətirən opsiyon:

- ☐ mənfəətli
☒ pullu

- ☐ faydalı
- ☐ xeyirli

493 Opsioun bu növü zaman kəsiyi daxilində istənilən an gerçəkləşə bilər:

- ☐ Afrika opsiou
- ☐ Avropa opsiou
- ☒ Amerika opsiou
- ☐ Asiya opsiou

494 Opsioun bu növü yalnız təsbit edilmiş tarixdə icra edilə bilər:

- ☐ Asiya opsiou
- ☐ Afrika opsiou
- ☒ Avropa opsiou
- ☐ Amerika opsiou

495 Tərəfdaşlardan biri digərinin xeyrinə etdiyi mükafatın müqabilində alınan yaxud satılan aktivin miqdarını dəfələrlə çoxaltmaq hüququ qazanır:

- ☐ ikili opsiou
- ☐ alqı opsiou
- ☒ tam bölünən opsiou
- ☐ satqı opsiou

496 Alqı və satqı opsioularının birləşdirilməsidir:

- ☐ satqı opsiou
- ☒ ikili opsiou
- ☐ tam bölünən opsiou
- ☐ alqı opsiou

497 Alıcıya opsiouun dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə satmaq hüququ verir:

- ☐ tam bölünən opsiou
- ☐ ikili opsiou
- ☒ satqı opsiou
- ☐ alqı opsiou

498 Alıcıya opsiouun dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə almaq hüququ verir:

- ☐ tam bölünən opsiou
- ☐ satqı opsiou
- ☐ ikili opsiou
- ☒ alqı opsiou

499 İkili opsiou:

- ☐ tonnaj
- ☐ forsaj
- ☒ stellaj
- ☐ kollaj

500 Satqı opsiou:

- ☐ koll
- ☐ spot
- ☐ stend-bay
- ☒ put